

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nö 194 (5425) 25 oktyabr 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın qarşısını alır

Prezident İlham Əliyev: "Əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıb, eyni zamanda əks proses də başlayıb"



Heydər Əliyev Fondunun dəvəti ilə Moskvanın uşaq evinin sakinləri Azərbaycanda olub



5

Elmar Məmmədyarov:
Milyonlarla məcburi köçkünün acınlığı vəziyyətinə daha
cox diqqət yetirilməlidir



4

Azərbaycanın beynəlxalq turizm bazarına integrasiyası güclənir



11

"Azərbaycanda radikalizmin, ekstremizmin yayılmasının qarşısı alınır"



11

TRT Haber kanalı Azərbaycanın dövlət müstəqilliyi barədə geniş reportaj yayımlayıb



9

Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk yük qatarı hərəkət edib



10

11
İspaniyanın "El Economista" portalı Azərbaycanda pambıqcılığın sürətli inkişafından yazır



10
Belarus və Ukrayna opera ulduzları Bakıya galəcək



16
Londonda FIFA-nın ilin ən yaxşalarını mükafatlandırma mərasimi keçirilib



Bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın qarşısını alır

Prezident İlham Əliyev: “Əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıb, eyni zamanda əks proses də başlayıb”

2004-cü ildə qəbul edilmiş “Regionların sosial-iqtisadi inkişafı Dövlət Programı”nın əsas məqsədi regionların inkişaf etdirilməsi, regionlarda infrastruktur layihələrinin icra edilməsi, sahibkarlıq üçün şəraitin yaradılması və ölkə iqtisadiyyatının şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi idi. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanda bu məqsədlərə nail olunub. Bu faktdır ki, infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ona görə də, 2004-cü ildə və ondan sonra 2009-cu və 2014-cü illərdə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət programları çox konkret programlar idi.

Programların icrası nəticəsində bütün bölgələrdə, hər bir rayonda çox sürətli inkişaf gedib və bu gün də bu inkişaf davam edir.

Programın icrasına başlayaraq kənə Azərbaycanda vaxtılı yaradılmış infrastruktur, demək olar ki, köhnəlmışdı. Azərbaycan özünü elektrik enerjisi ilə və qazla təmin edə bilmirdi, çünki idkaldan asılı idi. Belə olan halda, sənayenin, kənd təsərrüfatının inkişafından söhbət gedə bilməzdi.

Son illər ərzində 11 min kilometr dən çox yol salınıb. Bu yollar bütün bölgələri bir-biri ilə bağlayır. Şəhərlərarası yollar, magistral yollar, qonşu ölkələrlə əlaqə yaradan yollar, kənd yolları ilə bağlı işlər çox geniş vüsət alıb. Bu, həm sosial layihələrdir, eyni zamanda, iqtisadi layihələrdir. Çünkü fermerlər, sahibkarlar yaxşı bilirlər ki, yol olmadan inkişafdan söhbət gedə bilməz. Çünkü gözəl yol kənd təsərrüfatının da, turizmin də inkişafına çox böyük təkan verir. Bir sözə, bu gün yaradılan müasir infrastruktur bundan sonrakı uğurlu inkişafın əsası olacaq.

Bununla paralel olaraq sosial infrastruktur məsələlərinə də böyük diqqət göstərilib. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bütün işlərin, dövlət siyasetinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamayaq üçün imkan olmalıdır. Ona görə sosial məsələlərin həlli, xüsusilə təhsil, sehiyye ilə bağlı məsələlər həmişə dövlət üçün prioritet olub. Belə ki, son illərdə 3 minden çox məktəb, 600-dən çox tibb mərkəzi yaradılıb və onlar bu gün insanlara xidmət göstərir. Eyni zamanda, bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır. Prezident İlham Əliyev qeyd etdiyi kimi, əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan



miqrasiya indi azalıb, eyni zamanda, əks proses də başlayıb: “İndi insanlar şəhərlərdən kəndlərə qayıdır. Çünkü kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb”.

Son illər ərzində sahibkarlara dövlət tərəfindən iki milyard ma-

natdan çox güzəştli kreditlər verilib. Bu təşəbbüs nəticəsində ölkə iqtisadiyyatının real sektoruna, ümumilikdə təqribən 4 milyard manat kredit qoyulub. Kreditlər, əsasən, regionlara, kənd təsərrüfatına, emal sənayesine ayrılib. Xüsusi məqam kimi onu da qeyd

edək ki, Prezident İlham Əliyev sahibkarlarla, mütəmadi olaraq görüşür, onlara öz dəstəyini verir: “Bilirsiniz ki, yoxlamaların da sayı kəskin şəkildə aşağı düşüb. Yeni biz şərait yaradırıq ki, sahibkarlar qurub-yaratsınlar, yeni iş yerləri, yeni sənaye sahələri yaratsınlar

Rəsmi xronika

Prezident İlham Əliyev Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Büyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

və Azərbaycanda istehsal, ixrac artsın, idxal azalsın. Biz bunu görürük. Bu ilin 7 ayında ticarət dövriyyəmizin müsbət saldosu ehemmiyyəti dərəcədə artıbdır. Yeni biz daha çox ixrac edirik, nəinki idxal. Biz 7 ay ərzində valyuta ehtiyatlarını böyük dərəcədə artırıb. Baxmayaraq ki, neftin qiyməti bu gün də çox aşağı seviyyədədir, biz 7 ayda valyuta ehtiyatlarını 3 milyard 600 milyon dollar seviyyəsində artırmışıq. Mən deyəndə ki, ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur, bax, bu rəqəmlər bunun bariz nümunəsidir”.

“Səs” Analitik Qrupu

Bir sözə, 2017-ci ilde də Azərbaycan uğurlu inkişaf dinamikasını saxlayır, onu möhkəmləndirir, ölkə iqtisadiyyatının şaxələndirilmesi istiqamətində çox önemli adımlar atır.



D-8 Zirvə toplantısının əhəmiyyəti

Qurumun işində Azərbaycanın iştirakı ölkəmizin mövqeyi ilə dünyanın aparıcı dövlətlərinin hesablaşması deməkdir

Azərbaycanın dünyada rolü və yeri durmadan artır. Bu da onun iqtisadi-siyasi və hərbi gücünə artması ilə bağlıdır. Bu günler Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə xüsusi qonaq qismində dəvet olunması Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu göstəricisidir. Bu dəvet, ilk növbədə, dövlətimizin dünya və region siyasetində artan rolu, Azərbaycan dövlətinin və xalqının böyük potensialına, gələcək inkişafına olan nikbinliyi, həmçinin, Prezident İlham Əliyevin şəxsi nüfuzu və Azərbaycanın digər ölkələrinə əməkdaşlıq etmək istəyi ilə əlaqədardır. Prezident İlham Əliyevin inkişaf etməkdə olan səkkiz ölkənin iqtisadi əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşünə dəvet edilməsi, dünyada durmadan rolu artan Azərbaycana, həmçinin, böyük etimaddir və bu, eyni zamanda, Azərbaycan dövlətinin mövqeyi ilə dünyanın aparıcı dövlətlərinin hesablaşmalarından xəbər verir. Türkiye Prezidentinin Azərbaycan dövlət başçısını bu təpə tədbirlərə dəvet etməsi ilk dəfə deyil və Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevi həmin tədbirdə xüsusi qonaq qismində dəvet etməsi isə Sammiti bizim üçün daha da əlamətdar edir.

Azərbaycanın D-8 formatında həqiqi üzvlüyü ilə bağlı təkliflər səslənməkdədir

Azərbaycanda münbət iqtisadi mühitin təqdimatı baxımından da əhəmiyyətli olan Sammit D-8 ölkələrinin Azərbaycan iqtisadiyyatına investisiya yatırmalarına ciddi təkan verəcəyi istisna edilmiş və artıq Azərbaycanın D-8 formatında həqiqi üzvlüyü ilə bağlı təkliflər səslənməkdədir və bu da, öz növbəsində, müsbət qiymətləndirilməlidir. Azərbaycanla Türkiye arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri, eləcə də bütün sahələri əhatə edən əlaqələr hər iki tərəf üçün çox önemlidir və hər zaman olduğu kimi, ölkələrimiz bütün məsələlərdə həmrəyidlər. Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevi şəxsnə bu tədbirdə dəvet etməsi isə, xüsusilə, bu həmrəyliyin göstəricisi olmaqla yanaşı, həm də ölkəmizin siyasi-iqtisadi əlaqələrinin güclənməsinə tekan verəcək. Belə ki, toplantida iştirak edən 8 ölkənin ehəti dairəsi çox böyük və D-8-in ticarət dövriyyəsini artıq 100 milyard dollardan 500 milyard dollara çatdırmaq planlaşdırılır və bu da, onu göstərir ki, təşkilatın böyük potensialı mövcuddur. Belə böyük potensiala malik olan D-8 təşkilatının İstanbul Sammitində qədərki sədri, Pakistanın Baş naziri Şahid Xaqan Abbasının Sammitdən əvvəl Azərbaycanın D-8-ə üzvlüyüne heç bir manəə görmədiyini və bunun mütləq baş tutmalı olduğunu bildirməsi Azərbaycana etimadın, eləlxüs, marağın olmasından xəber verir. Xüsusilə, qeyd etmek lazımdır ki, müzakirələr zamanı D-8 formatını D-20 formatına, yeni 20 inkişaf etmiş müselman dövlətinin birliyinə çevirməyin daha məqsədəuyğun olduğu vurğulanıb və əger D-8 formatı D-20-yə çevrilərsə, Azərbaycanın mütləq D-20-nin üzvü olacağına heç bir şübhə ola bilmez. Birleşmiş Milletlər Təş-

kilatının artıq D-8 formatını tanımamasını, D-8-in qəbul etdiyi qərarların BMT-də mecburi müzakirə ediləsi məsələlərə çevriliyini nəzəre alsaq, bu Zirvə Toplantısında iştirak ölkəmiz üçün, həm də ona görə çox əhəmiyyətlidir ki, əhalisi 100 milyon olan böyük müsəlman dövlətləri ilə yanaşı, Azərbaycanın səsinin de beynəlxalq miqyasda eşidilməsi böyük nailiyyətdir.

Azərbaycan Prezidentinin müsəlman ölkələrinə müraciəti kifayət qədər cəsarətli bir addım və tarixi bir müraciət oldu

İstər enerji ehtiyatlarına, istər yerleşdiyi region iqtisadi və beynəlxalq əhəmiyyətine, istərsə də bir sıra transregional layihələrin müəllifi olmasına görə ölkəmiz, nəinki bölge üçün, eyni zamanda, dünya üçün çox əhəmiyyətli, nüfuzlu dövlətdir və vacib rola malikdir. Prezident İlham Əliyevin öz çıxışında dünya ölkələrinə müraciət edərək, humanizmi, toleranlığı öna çekmesi çox böyük əhəmiyyət kəsb edir və Azərbaycanın həm də multikultural dövlət kimi öz təcrübəsini tərənnüm edir. Azərbaycan Prezidentinin müsəlman ölkələrinə müraciəti də kifayət qədər cəsarətli bir addım və tarixi bir müraciət oldu. Məscidləri, məbədləri, tarixi abidələri dağıdan bir ölkə ilə müsəlman dövlətlərinin əməkdaşlıq edə biləcəyinin mümkün olduğunu vurgulayan Prezident İlham Əliyevin qonşularımıza da çox ciddi mesaj ünvanlaması, eyni zamanda, müsəlman birliyinə çağırış kimi dəyərləndirilməlidir. Toplantıdakı çıxışının əsas hissəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və münaqişənin həllinə mane olan tərəfə yönəldən dövlət başçısı, özün müsəlman dövlətlərinə dost tek göstərmək istəyən Ermənistanı təcavüzkar kimi pişləyən bəzi dövlətlərin, əslində, həmin ölkə ilə dostluq etmələrinin düzgün olmadığını diqqətə çatdırmaqla, müsəlman dövlətlərinin iqtisadi potensialının birləşdirilməsini və bu iqtisadi potensialın müsəlman dövlətlərinin bəzi problemlərinin həllinə yönəldilməsini, ümumilikdə, müsəlman dövlətləri arasında siyasi həmreyliyin gücləndirilməsini təkif etdi. Bu isə, öz növbəsində, təcavüzün dəf edilmesi üçün müsəlman dövlətlərinin həmreylik nümayiş etdirməye və Azərbaycana siyasi dəstək verməye çağırış kimi öz qiymətini almaqdadır. Sammitdəki təkliflərin çoxunun inkişaf D-8-in ticarət dövriyyəsini artıq 100 milyard dollardan 500 milyard dollara çatdırmaq planlaşdırılır və bu da, onu göstərir ki, təşkilatın böyük potensialı mövcuddur. Belə böyük potensiala malik olan D-8 təşkilatının İstanbul Sammitində qədərki sədri, Pakistanın Baş naziri Şahid Xaqan Abbasının Sammitdən əvvəl Azərbaycanın D-8-ə üzvlüyüne heç bir manəə görmədiyini və bunun mütləq baş tutmalı olduğunu bildirməsi Azərbaycana etimadın, eləlxüs, marağın olmasından xəber verir. Xüsusilə, qeyd etmek lazımdır ki, müzakirələr zamanı D-8 formatını D-20 formatına, yeni 20 inkişaf etmiş müsəlman dövlətinin birliyinə çevirməyin daha məqsədəuyğun olduğu vurğulanıb və əger D-8 formatı D-20-yə çevrilərsə, Azərbaycanın mütləq D-20-nin üzvü olacağına heç bir şübhə ola bilmez. Birleşmiş Milletlər Təş-

Prezident İlham Əliyevin D-8 Sammitində iştirakı Azərbaycan üçün yeni platforma olaraq, ölkəmizin beynəlxalq, siyasi-iqtisadi əlaqələrinin gücləndirilməsinə eləvə imkanlar yaradır və dövlət başçısının Sammitdə etdiyi çıxış isə Azərbaycan həqiqətlərinin diqqətə çatdırılması, o cümlədən, ölkədəki münbət iqtisadi mühitin təqdimatı baxımdan da çox əhəmiyyətlidir və D-8 ölkələrinin Azərbaycan iqtisadiyyatına investisiya yatırmalarına ciddi təkan verəcəyi de istisna edilmir.

Inam HACIYEV

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi BMT ilə əməkdaşlığa böyük əhəmiyyət verir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 24-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, eyni zamanda, BMT-nin inkişaf



Proqramının və Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb. Fövqəladə Hallar Nazirliyindən AZORTAC-a bildiriblər ki, K.Heydərov rehbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə əməkdaşlığı böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb və bu münasibətlərin gələcəkdə inkişaf etdiriləcəyinə ümidiyən olduğunu deyib.

Q.İshaqzai FHN-in BMT-nin müxtəlif təşkilatları ilə birgə uğurlu layihələr həyata keçirməsindən məmənluğunu bildirib və səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifade edib. Görüşdə qarşılıqlı məraq doğuran digər məsələlər və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub



Oktobre 24-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək nazirinin müavini, ikitərefli hərbi əla-

qəller və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun İran tərəfindən həmsətri, general-major Höccətullah Qoreyşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZORTAC-a bildiriblər ki, Z.Həsənov Bakıda iki ölkənin Müdafiə nazirlikləri arasında hərbi əlaqələr və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun işe başlaması münasibətlə təbriklerini çatdırıb. Nazir bunun müdafiə və təhlükəsizlik sahələrində münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynayacağı vurğulayıb. Bildirilib ki, hazırda Bakıda keçirilən işçi görüşünün temeli 2015-ci ildə İranın müdafiə nazirinin Azərbaycana səfəri çərçivəsində baş tutan görüşlərdə iki ölkənin Silahlı Qüvvələri arasında birgə işçi qrupunun yaradılması məsələsinin müzakirəsi zamanı qoyulub.

Müdafiə naziri Azərbaycanın Dağlıq Qarabağ və etraf rayonlarının uzun illərdir Ermənistən işğali altında olduğunu, bunun neticəsində bir milyondan çox insanın didərgin düşdüyüünü və qarşı tərəfin cəbhədə vəziyyəti gərginleşdirmək cəhdlərinin qonağın diqqətə çatdırıb. Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlığın hazırlığı vəziyyətindən məmənluğunu bildirən H.Qoreyş bu münasibətlərin inkişafında hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib. Cənubi Qafqazda hərbi-siyasi vəziyyət, o cümlədən Dağlıq Qarabağ probleminə toxunan qonaq, münaqişənin sülh yolu ilə həllinə vacibliyini vurğulayaraq, İranın Azərbaycanın ərazi bütövlüyünü daim dəsteklədiyini diqqətə çatdırıb. Görüşdə, həmçinin iki ölkənin hərbi sahədə əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, Xəzər hövzəsində təhlükəsizlik məsələləri və qarşılıqlı məraq doğuran digər problemlər etrafında fikir mübadiləsi aparılıb.

“Ermənistan neandertal təfəkkür nümayiş etdirir”

“Prezidentlərin Cenevre görüşündən sonra məsuliyyətsiz davranışları və hərbi təxribatları ilə danışqları pozmağa cəhd göstərən Ermənistən hələ də neandertal təfəkkür səviyyəsində olduğunu nümayiş etdirir”. Bunu SIA-ya açıqlamasında Milli Məclisin deputati Rövşən Rzayev deyib. Azərbaycan və Ermənistən prezidentlərinin Cenevre görüşündən dərhal sonra düşmən ölkə tərəfindən danışqlar prosesinə ciddi zərəbə vuran bəyanatlarla çıxış etdiyini deyən deputat söyləyib ki, düşmən ölkə tərəfindən atılan adımların heç biri təəccüb doğurmur: “Çünki Ermənistən hər dəfə danışqları pozmaqla beynəlxalq ictimaiyyətin fikirlərini yayındırmağa çalışır. Son günlər Ermənistən xarici işlər nazirinin müavini diplomatik etikadən tamamilə uzaq açıqlamaları ilə seçilir. Görünür o, laboratoriya ilə diplomatiyanın yerini deyışik salıb. Bütün bunlar Ermənistəndə qeyri-yetkin və kriminal siyasi rejimin hökm sürdüyüni bir daha sübuta yetirir”.

Milli dövlətçiliyin yaranması və inkişafında dil mühüm tarixi rol oynayır. Çünkü dil xalqın özünüqoruma instinktini gücləndirən, onu səfərber edən və birləşdirən, həmçinin, bir toplumu digərlərindən fərqləndirən və müdafiə edən ən etibarlı vasitədir.



Milli dövlətçiliyin yaranması və inkişafında dil mühüm tarixi rol oynayır

Əli Həsənov: “Ana dilimizin gözəlliyinə və saflığına zərər vuranlar Azərbaycan cəmiyyətinin ictimai qınağına tuş gəlməlidirlər”

Ona görə də, dövlət dilinin saflığının qurması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan dili dövlətimizin əsas atributlarından biridir. Dilimiz azərbaycanlıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədani dayağıdır. Azərbaycan dili həm müstəqil dövlət kimi getdikcə güclənən əlkəmizdə, həm də dünəndə yaşayışımızın ünsiyyət vasitəsi və onların mənəvi doğmaliğinin əsasıdır. Bu dil nə qədər saf və zəngin olarsa, mənəvi varlığımızı dolğun ifadə edərsə, milli birlik de bir o qədər möhkəm və sarsılmaz olar. İkincisi, dövlət dili rəngarəng etnik və konfessional tərkibə malik olan müstəqil Azərbaycanın bütün vətəndaşlarının ürekdən qəbul etdiyi və birləşdirici rol oynayan nadir mədəni-sosial fenomenidir. Başqa sözle, dövlət dili respublikamızda berqərar olmuş milli həmçərliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizmin vəhdətini təmin etməye, yəni azərbaycanlıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan verir. Məhz bu amillər dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir. Bu kontekstdən Prezident İlham Əliyevin tapşırığı ile dövlət dilinin qorunması və inkişafı istiqamətində tədbirlər həyata keçirilməkdədir. Elə bu günlər “Azərbaycan ədəbi dilinin qorunmasına və inkişafında KİV-in rolü” mövzusunda konfransın keçirilməsi də, bu mənada, istisna olunmur.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçi Əli Həsənov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin xalqımızın ictimai-siyasi və mənəvi həyatında rolunu yüksək qiymətləndirdiyini vurğulayaq deyib: “Azərbaycan dili özünün hazırlığı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Lakin hesab edirəm ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanca rəhbərlik etdiyi dövrlər, xüsusilə, əlamətdar olub. Təkcə onu qeyd etmek kifayətdir ki, Onun principial mövqeyi sayəsində Moskvadan etirazlarına baxmayaraq, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görürlüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub”.

Qeyd edək ki, müstəqil Azərbaycan dövlətinin dil siyasetinin müəyyənleşməsi Ulu Öndərin adı ilə bağlıdır. 1995-ci ilde qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edilib. Azərbaycan dilinin mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış vacib addımlardan biri de 2001-ci ilin iyundan “Dövlət

dilinin tətbiqi işinin tekmilləşdirilmesi haqqında” Fermanın imzalanması olub. Fermanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə, müstəqil dövlətçilik atributu kimi rolü və funksiyası göstərilib, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərəkəfi nəzərdən keçirilib. Eyni zamanda, problem və nöqsanlar müəyyənəşdirilərək, onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib və qəti olaraq 2001-ci il avqustun 1-dən latin qrafikali Azərbaycan əlifbasına keçilmesi qərara alınıb. Ümummilli Lider Heydər Əliyevin hemmən il avqustun 9-da imzaladığı digər Fermanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib. Növbəti mühüm addım 2002-ci ilin sentyabrında “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qüvvəyə min-

Elmar Məmmədyarov: Milyonlarla məcburi köçkünün acınacaqlı vəziyyətinə daha çox diqqət yetirilməlidir

Aralıq dənizində təhlükəsizliyin möhkəmləndiriləməsi və miqrant və qaçqınların böyük axını əsində əməkdaşlıq” adlı Yüksək Səviyyəli Görüşün mövzusu çox vacib və mürakkəb məsələlər olaraq beynəlxalq gündəlikdə önəmli yer tutur. Biz bu fənomenin yaxın gələcəkdə yalnız Aralıq dənizi hövzəsi əlkələrində deyil, eyni zamanda, bütün ATƏT məkanında təhlükəsizliyə təsir göstərəcək çoxaspəktli və çoxşaxəli problem olmasının fikrini bölüşürük.

AZERTAC xəber verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində İtaliyada təşkil olunan “Aralıq dənizində təhlükəsizliyin möhkəmləndiriləməsi və miqrant və qaçqınların böyük axını əsində əməkdaşlıq” adlı Yüksək Səviyyəli Görüşdə söyləyib.

Nazir deyib ki, BMT-nin baş katibi Antonio Guterreşin Baş Assambleyanın 72-ci sessiyasında bildirdiyi kimi, “qaçqınlar, məcburi köçkünlər və miqrantlar əsl problem deyil, problemin kökü münaqışdır, təqibdə və ümidsiz yoxsulluqda dayanır”. Həqiqətən, öz evlərini tərk edən insanların sayıının 65,6 milyon olaraq görünməmiş həddə çatmasına baxmayaraq, biz hələ de məcburi köçürmələr və insan əzabına getirib çıxaran münaqışlərin həll olunmadığını görürük.

Qaçqınların və miqrantların düşdükləri ağır vəziyyət işçiləndirilsə da, beynəlxalq ictimaiyyət münaqışa səbəbindən təhlükəyə məruz qalan və dünyadan müxtəlif hissələrində acınacaqlı şəraitdə yaşayış milyonlarla kişi, qadın və uşaqdan ibaret məcburi köçkünlər de unutmamalıdır.

BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarılığı bildirib ki, bütün dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə, 41 milyon nefər çatıb. Azərbaycan məcburi köçkünlərin əzablarının dünyaya çatdırılması üçün bütün cəhdləri tam dəstəkləyir. 2030-cu il gündəliyində məcburi köçkünlərə istinad olunması, bəşəriyyət üçün gündəlik tərəfindən 2030-cu ilə qədər məcburi köçkünlərin sayıının 50 faizə qədər azaldılmasının hədəflənməsi, eyni zamanda, məcburi köçkünlərin qorunması və onlara dəstək göstərilməsi və bu cür məcburi köçürmələrin qarşısının alınması və azaldılması üçün təsirli strategiyaların nəzərdən keçirilməsini özündə əks etdirən Qaçqınlar və Miqrantlara dair Nyu-York Bəyannamesi, əlbette ki, düzgün addımlardır, ancaq kifayət deyil. Milyonlarla məcburi köçkünün acınacaqlı vəziyyətinə daha çox diqqət yetirilməlidir. Bu cür halların qarşısının alınması üçün yenidən düşünülmüş yanaşmalara, problemin kökündə dayanan səbəblərin aradan qaldırılmasına və eyni zamanda, bütün əməkdaşlıqlarda birgə fəaliyyətə ehtiyac var. Biz inanıraq ki, ATƏT, həmçinin məcburi köçkünlerin hüquqlarının qorunması məqsədilə təşkilatın hərtərəfli cavab tədbirlərinin qıymətləndirilməsi üçün platforma rolunu oynamalıdır.

Elmar Məmmədyarov bildirib ki, Azərbaycanın məcburi köçkünlər məsələsinə həssaslığı anlaşılandır. Azərbaycanda məcburi köçürmə Ermənistanın beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etməsinin və həzirdə herbi təcavüzü davam etdirməsinin nəticəsidir. Beynəlxalq humanitar hüququ kobud şəkildə pozan Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və Ermənistanda yaşayan bir milyona yaxın azərbaycanlı mülki şəxse qarşı etnik təmizləmə siyaseti həyata keçirib. Bu, Azərbaycanı adambaşına düşən məcburi köçkünlərin sayıının en çox ol-



duğu əlkələrdən birinə çevirib. Hazırda əhalı artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1,2 milyon nəfəri keçib. Məcburi köçkün probleminin yegane həlli onların təhlükəsiz şəkilde və ləyaqətləri qorunmaqla öz torpaqlarına qayıtmışdır və bu, Azərbaycan hökuməti üçün birinci prioritet məsələ olaraq qalır.

Məcburi köçkünlərin köçürülmə problemi həll olunana qədər hökumətimiz məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün işləri davam etdirir. Son 20 ilde 6 milyard dollar investisiya yatırılıb və bu da məcburi köçkünlər arasında yoxsulluğun və işsizlik səviyyəsinin xeyli dərəcədə azalmasına gətirib çıxarıb. Bu vaxta qədər 250 min məcburi köçkün evlər və menzillərlə təmin olunub. Bununla belə, yuxarıda qeyd olunan tedbirler daimi yerli integrasiya kimi nəzərdən keçirilmir və öz torpaqlarına könüllü olaraq, təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla qayıtmış məcburi köçkünlərin özəri tərəfindən yegane arzuolunan seçim kimi qəbul edilir.

Nazir qeyd edib ki, Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxardıqdan sonra məcburi köçkünlərin öz evlərinə könüllü olaraq təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla qayıtmış hüquqlarını təmin etmək məqsədilə Azərbaycan hökuməti “Böyük qayıdış” adlı hərəkəti program hazırlayıb.

Beynəlxalq ictimaiyyətin hazırda üzləşdiyi miqrasiya böhranından təsirli çıxış yolları axtarılan zaman bəzi siyasi liderlərin əzab çəken miqrantlardan öz maraqları üçün istifadə etmək cəhdlərinə xüsusi diqqət yetirmək böyük əhəmiyyət kəsb edir. Beynəlxalq humanitar hüququ, xüsusile də 1949-cu il Dördüncü Cenevre Konvensiyasını və Əlavə Protokolları kobud şəkildə pozaraq Suriyadan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək məqsədilə Ermənistənin həyata keçirdiyi siyaset insan əzabından qeyri-qanuni məqsədlər üçün istifadə cəhdərinin bariz nümunəsidir.

Elmar Məmmədyarov deyib ki, Ermənistən tərəfindən işğal olunmuş ərazilərdə həyata keçirilən bu siyaset və təcrübə, eyni zamanda, işğal olunmuş ərazilərin iqtisadi, mədəni və demografik xarakterinin dəyişdirilməsi Ermənistən azerbaycanlı əhalinin öz evlərinə qayıtmasının qarşısını almaq və Azərbaycan torpaqlarını annekxiya etmək niyyətini nümayiş etdirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işində məcburi köçkünlərin öz evlərinə qayıtmış hüququnu təsdiq edib və beynəlxalq humanitar hüquq və mülkiyyət haqları ilə bağlı insan hüquqlarına hörmətlə yanaşmağa çağırışlar edib. Məhkəmə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışqların azərbaycanlı məcburi köçkünlərin hüquqlarına müdaxilə üçün heç bir hüquqi əsas yaratmadığını bildirib və Ermənistən münaqışa zamanı öz torpaqlarını tərk edən azərbaycanlılar qarşısında öhdəlik daşıdığını xatırladıb. Nəticə etibarilə, məhkəmənin qərarı işğal olunmuş ərazilərdə mülkiyyətin digər şəxslərə ötürülməsinin qeyri-qanuni olduğunu bəyan edib. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət güclü beynəlxalq və ictimai tənqid Ermənistən rəhbərliyinin mövcud status-kvonu möhkəmləndirmek istəklərinə mane olə bilər və münaqışının sülh yolu ilə həlli



Heydər Əliyev Fondunun dəvəti ilə Moskvanın uşaq evinin sakinləri Azərbaycanda olub



Heydər Əliyev Fondunun dəvəti ilə oktyabrın 16-da Azərbaycana gələn Rusyanın "Naş dom" ailə təriyəsinə dəstək mərkəzinin sakinlərinin səfər programı başa çatıb. Fonddan AZƏRTAC-a bildiriblər ki, valideyn himayəsindən məhrum olan uşaqlar Bakıda qonaq olduqları müddətdə paytaxtın görməli yerlərini gəzib, müxtəlif istirahət və əyləncə proqramlarında iştirak ediblər, eləcə də Quba rayonuna gediblər.

Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı qonaqlara Heydər Əliyev Muzeyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı, Azərbaycan tarixi və incəsənəti barədə etraflı məlumat verilib. Mərkəzdəki "Azərbaycan inciləri: tarixin axarında", "Kukla incəsəntdə", "Modernizm və Moda" sərgiləri də onlarda xoş təessürat yaradıb.

Moskvalı qonaqlar üçün içərişəhərə de gəzinti təşkil edilib. Burada onlar Şirvanşahlar sarayında olub, Qız qalasının tarixi barədə məlumat əldə ediblər. Yeniyetmələr Bakının Nizami rayonundakı 1 sayılı uşaq evi-

nin sakinləri ilə birlikde müxtəlif dərnəklərə qatılıb, rəqs, musiqi, rəsm və digər sahələrdə möşəğələlərdə iştirak ediblər.

"Naş dom" ailə təriyəsinə dəstək mərkəzinin sakinləri IDEA Heyvanlara Qayğı Mərkəzində də olublar. Uşaqlara mərkəzin iş şəraiti, heyvanlara qayğı üzrə görülən işlər barədə etraflı məlumat verilib. Azərbaycana səfərlərinin sonunda isə uşaqlar Qubaya və Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər. Moskvalı uşaqlar Quba Soyqırımı Memorial Kompleksinə gedib, Qurbanın turizm məkanları ilə tanış olub, Qobustan qayaüstü rəsmlərinin tarixi barə-

də məlumat alıblar. Onlar Azərbaycana ilk səfərlərinin çox yaddaşalan olduğunu, belə gözəl məmələkətə yenidən gəlməyi arzuladıqlarını deyiblər.

Xatırladaq ki, Heydər Əliyev Fondu dəstəyi ilə bu ilin avqust ayında Bakının uşaq evlərinin sakinləri də Rusiya paytaxtında olublar. Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum uşaqları həzəman ailə qayğısı ilə əhatə edir. Fondu həyata keçirdiyi bu layihə isə uşaqların səmərəli istirahəti, dünyagörüşünün artırılması və yeni dostlar qazanmalarına imkan yaradır.

YAP cəmiyyətdə aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə partiyanın Nizami rayon təşkilatının "SOCAR Ekologiya İdarəsi" ərazi ilk partiya təşkilatında tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə partiyanın Nizami rayon təşkilatının "SOCAR Ekologiya İdarəsi" ərazi ilk partiya təşkilatında tədbir keçirilib.



Əvvəlcə tədbir iştirakçıları Ulu Önder Heydər Əliyevin büstü öününe gül dəstələri düzüblər. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin eñiz xatirəsi bir dəqiqəlik süsutla yad edilib.

Tədbirdə çıxış edən SOCAR Ekologiya İdarəsinin reisi, ərazi ilk partiya təşkilatının sədri Azer Əliyev bildirib ki, bu gün sıralarında cəmiyyətin bütün təbəqələrini əhatə edən 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir.

İtirən Azərbaycan yox, Avropa ola bilar!

Prezident İlham Əliyev: “Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar”

Bu gün Azərbaycan öz inkişaf və tərəqqisi, eləcə də, bütün dəyərlərə sadıq olan bir ölkə kimi dünya dövlətləri arasında seçilənlərdəndir. Eyni zamanda, ölkə başçısı Cənab İlham Əliyevin yürütüdüyü uğurlu müstəqil siyaset faktoru bu amillər sırasında öz dəyişməz mövcudluğunu qoruyub-saxlayır. Belə ki, ölkəmizin bir sira beynəlxalq layihələrdə təşəbbüskar olaraq aparıcı yer tutması da, məhz bu faktorlara söykənir. Lakin erməni lobbinin maliyyəsi ilə fəaliyyət göstərən bir sira xarici dairələr və onlara nökərçilik edən daxili qüvvələr şəxsi mənfaətlərini güdərək, mövcud uğurlarımıza qarşı müxtəlif oyunlar oynamaya cəhdələr edirlər.

Lakin onların bu cəhdləri, əlbəttə ki, xalq-dövlət vəhdəti qarşısında fiaskoya uğrayır. Xüsusilə, insan haqlarının pozulması, söz və ifadə azadlığı və s. bu kimi digər bənzər məsələləri şantaj və böhtan yolu ilə Azərbaycanın adına yazmağa çalışanlar uğursuzluğa düşər olurlar. Çünkü ölkəmizin qətiyyəti və müdrik dövlət başçısı var və Onun göstərdiyi səyər nəticəsində bu gün Azərbaycan sakitlik və sabitliyi ilə seçilən ölkələr sırasında yer alır. Həmçinin, Azərbaycanda bütün təşkilatların və insanların fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Ölkəmizdə media söz və ifadə, eləcə də, internet azadlığı var.

“Biz ictimaiyyətin əhvali-ruhiyyəsinə reaksiya veririk və hər bir hökumət, ilk olaraq, ictimai rəyi nəzərə almalıdır”

Əbəs yerə deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-de Avropa İtifaqının Brüsseldə akkredite olunmuş səfirlerinin daxil olduğu Avropa İtifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə yekun nitqi ilə çıxışı zamanı, məhz bu kimi məsələləre toxundu, eyni zamanda, Avropa təşkilatlarının ölkəmizə qarşı səsləndirdikləri qeyri-ciddi bəyanatları cavablandırarkən, mühüm mesajlar səsləndirdi. Xüsusilə, Avropa Şurası rəhbərliyinin son vaxtlar Azərbaycanla təhdid dilində danışmasına cavab olaraq, ölkə başçımız mühüm argumentlər getirərək, avropalılara qətiyyətli fikirlərini çatdırmış oldu. SİTAT: “Burada Avropa Şurasından çıxməq məsələsinə toxunuldu. Siz bizim kütləvi informasiya vasitələrimizi yaxşı tanıyırsınız, çünkü hər hansı bir azərbaycanlı rəsmisinin bele bir fikir bildirməsi ilə bağlı məndə məlumat yoxdur. Lakin media azaddır və istediklərini yaza bilər. Təbii ki, biz ictimaiyyətin əhvali-ruhiyyəsinə reaksiya veririk və hər bir hökumət, ilk olaraq, ictimai rəyi nəzərə almmalıdır”.

“Avropa Şurası bu işdə ugursuz oldu, bu iş baş tutmadı və baş tutmayıacaq da”



Prezident İlham Əliyev, öz növbəsində, onu da vurğulayıb ki, əslində, Azərbaycan adıçəkilən quruma üzv olarkən, xalqımız bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədaletli prinsiplər və ərazilərimizin bütövülüyü çərçivəsində həll olunmasına ümidi edirdi. Ancaq bunun yerine ikili standartlar və qərəzlər daha öncə çıxdı, Avropa Şurasının Azərbaycana yönelik fəaliyyəti uğursuz neticələrlə müşahidə olundu: “Bunun bir neçə sebəbi var. Birincisi, bu təşkilata üzv olarkən bizim gözələrimiz ondan ibarət idi ki, o, bize Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə ugursuz oldu, bu iş baş tutmadı və baş tutmayıacaq da. İkinci, üzvlükümüz əvvəlində mən bizim nümayəndə heyətinin ilk rəhbəri olmuşam. O zaman mən Azərbaycan parlamentinin üzvü idim və 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındaki nümayəndə heyətinə rəhbərlik etmişəm. Yəni onun necə təşkilat olmasını mən bilirem və orada Azərbaycana qarşı münasibətin də necə olduğundan xəbərdaram. Münasibət olduqca mənfi idi. Biz həmin təşkilata Ermənistandan eyni gündə üzv olmuşuq və biz Azərbaycana qarşı əsaslı mənfi münasibəti Ermənistana olan müsbət münasibəti müqayisə edirdik. Seçkilərin daim saxtalaşdırıldığı, siyasetçilərin parlamentdə qətle yetirildiyi, terrorizmin demək olar ki, rəsmi siyaset səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və herbi cinayətlər töötəməkle milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himaya olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı”.

“Müxtəlif səbəblərdən Avropa Məhkəməsinin 10 min qərarının icra edilmədiyi bir halda, Azərbaycan o qərarları icra edir”

Halbuki Azərbaycan işgalçi, totalitar diktatura rejimi ilə idarə olunan Ermənistandan fərqli olaraq istər demokratiya, istərsə də bunu ehtiva edən insan hüquqları və söz azadlığının müdafiəsində, inkişaf etdirilməsində daim aparıcı mövqeyə sahib olub. Bunun yerinə isə bəzi avropalı deputatlar Azə-

məqsədilə edirik”.

“Azərbaycanda azadlıqların təmin olunması və demokratiyanın inkişafı məsələsinə gəldikdə, mən hər zaman həmkarlarım və dostlarımıza məsələnin mahiyətinə nəzər salmağı tövsiyə edirəm”-deyə qeyd edən Prezident İlham Əliyev bənzər hallarda Azərbaycanın Avropa və Qərb mediasının kəskin hücumuna məruz qaldığını bildirib və bunun yolverilməz olduğunu vurğulayıb. Daha dəqiq desək, ölkə başçımız Azərbaycanı istəməyən müəyyən dairələrin oyunlarının heç vaxt reallaşmayacağını da avrodeputatların diqqətine çatdırıb: “Azərbaycan media-nın kəskin hücumuna məruz qalmaqdadır. Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Onu totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməye cəhd edirlər. Bu, bir tendensiyadır. Mən Prezident seçildiyim gündən bu tendensiya bizim hökuməti müşayiət edir. Bunun müxtəlif səbəbləri var”.

“Qanunvericiliyimiz, demək olar ki, yüz faiz Avropa standartlarına uyğundur”

Beləliklə, Prezident İlham Əliyev bunulla nəzəre çatdırıb ki, ikili standartların baş verməsində maraqlı olan tərəflər, bilavasitə erməni lobbinin əlaltıları rolunda çıxış edirlər: “Burada əsas fealiyyət göstərənlər erməni lobbisi və diasporudur ki, o, Qərbdə böyük siyasi, ictimai və media köklərinə malikdir. Karayaxmanın böyük hissəsi onların pəyənə düşür, ancaq təkcə onlar deyil”.

Ölkə başçısı bununla daha bir önemli fikir söyleyərək, vurğulayıb ki, Avropada və Qərbdə fealiyyət göstərən bir sira QHT-lər Azərbaycanın qətiyyətli və heç kimdən asılı olmayan siyaset yürütməsindən narahatdırılar, planları baş tutmadıqda isə, daha da qıçıqlanır, uğurlarımızı hezm edə bilmədiklərini aşkar şəkildə nümayiş etdirirlər: “Müəyyən QHT-lər, bizdən istədiklərini elde edə bilmeyən müəyyən xarici dairələr və Azərbaycanın müstəqil siyaset yürütməsindən, başqalarının işlərinə qarışmamasından və başqalarının da bizim daxili işlərimizə qarışmasına imkan verməməsindən narazı olalar da bu siyahıdadır. Burada müəyyən digər amillər də ola bilər, ancaq əsas məsələ ondan ibarətdir ki, bize qarşı böhtan və dezinformasiya kampaniyası aparılır. Lakin mahiyətə baxsanız, görərsiniz ki, Azərbaycan demokratik ölkədir, biz 2001-ci ildən Avropa Şurasının üzvüyük, qanunvericiliyim, demək olar ki, yüz faiz Avropa standartlarına uyğundur”.

Nəticə olaraq, belə qənaətə gəlmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyev sözügedən görüşdə bütün mahiyyətləri tam əsaslarla və argumentlərlə açıqlayaraq, avropalı deputatların diqqətine çatdırıb. Çox yəqin ki, onlar da, öz növbələrində, bu fikirlərən doğru nəticə çıxarıb, təmsil olunduları Avropa qurumlarında Azərbaycan haqqında müfəssəl məlumatlar verib, ikili standartlardan əl çəkəcəklər. Əks halda, uduzan Azərbaycan deyil, məhz Avropa olacaq.

Rövşən NURƏDDİN OĞLU

Xalqın arzu və istəklərindən yaranan partiya

Dünən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında YAP-in yaranmasının 25 illik yubileyi münasibətilə təşkilatın qadınlar şurası və gənclər birliliyinin birgə teşəbbüsü ilə tədbir keçirildi.

Tədbiri giriş sözü ilə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov açaraq, YAP-in



yaranma tarixindən, həmin dövrlərdəki siyasi proseslər, ölkədə hökm sürən herc-mərcilikdən bəhs etdi: "Ulu Öndər Heydər Əliyev son dərəcə mürrəkkəb və ağır bir dövrde xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyətini üzərinə götürərək, bugünkü müstəqil, qüdrətli, sürətə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın təməlini qoydu". O, olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddədə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və eqidəli insanın YAP-in sıralarında birləşməsinin Ulu Öndər Heydər Əliyev fenomeninin misilsiz qüdrətinən xəbər verdiyini diqqətə çatdırıldı. Sədr onu da vurğuladı ki, Ümummilli Lider Heydər Əliyev və Onun ən layiqli davamçısı Möhtərem Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatlar, yürüdülən daxili və xarici siyasət xalqımızın rifah halının daha da yaxşılaşmasına və dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə zəmin yaratmışdı.

Çıxış edən YAP Sumqayıt şəhər təşkilatının veteranları - Oruceli Allahverdiyev, Əvəz Lələdağ və Rəna Dadaşova Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən, sosial sifarişdən yaranması və ağır ictimai-siyasi proseslərdən şərəflə çıxmışından, ötən 25 il ərzində qazanılan uğurlardan geniş səhəbət açıdlar. Qeyd edildi ki, xalq Ulu Öndərin 1969-1982-ci illərdəki Azərbaycana xidmətlərini unutmayışdır. O zaman geridə qalmış aqrar respublikadan Azərbaycanı müasir aqrar-sənəye diyarına çevirən, məhz Heydər Əliyev olmuşdur.

Tədbirdə digər çıxış edənlər - YAP Sumqayıt şəhər təşkilatının fealları Nigar Cəfərova, Nazile Cəlilova, Elvin Dadaşov, Teymur Aslanlı və Elvin Məmməzdə qeyd edildi ki, Azərbaycan xalqının arzu və istəklərindən yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin avanqard siyasi qüvvəsidir.

R.RƏSULOV

TRT Haber kanalı Azərbaycanın dövlət müstəqilliyi barədə geniş reportaj yayımlayıb

Türkiyənin aparıcı TRT Haber televiziya kanalı Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə geniş reportaj yayımılayıb. AZERTAC-in xüsusi müxbiri xəber verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutu, XX əsrin sonlarında dövlət müstəqilliyimizin bərpası, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan dövlət quruluğu işləri və islahatlar, o cümlədən ölkədə keçirilən azad və ədalətli seçkilərin nəticələri, Prezident İlham Əliyevin həyata keçirdiyi quruculuq işləri və böyük nəqliyyətlərdən bəhs olunub. Bütün bu məqamlara dair maraqlı kadrlar əks olunub. TRT-nin dünya xəbərləri bölməsinin rəhbəri, tanınmış tədqiqatçı telejurnalıst Əhməd Bağçeci tərəfindən hazırlanmış reportajda daha sonra İstanbuldakı Türkiye-Azərbaycan Dərnəyində Dövlət Müstəqilliyi Günü münasibətilə təşkil edilən mərasimdən fragmentlər əks olunub.

İSTAD-in sədri Səfir Karaqoyunu və AZERTAC-in Türkiyədəki xüsusi müxbiri Sabir Şahtaxtı müsahibələrində dövlət müstəqilliyinin əldə olunması və inkişaf mərhələləri ilə bağlı proseslər barədə ətraflı məlumat veriblər.



18 Ekim 1991'de ilan edilen bağımsızlığın 26. yıldönümü cəsiti etkinliklərə kuhlandı

"Müasir Azərbaycan dövlətçilik tarixində Yeni Azərbaycan Partiyasının rolü"

Bu mövzuda Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tədbir keçirib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının tədbirlər planına uyğun olaraq, Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibəti ilə "Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi



Azərbaycan Partiyasının rolü" mövzusunda keçirilmişdir.

Tədbirdə ilk önce Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin əziz xatiresi 1 dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra tədbiri giriş sözü ilə açan Tarix-Diyarşunaslıq Muzeyi ərazi ilk partiya təşkilatının sədri Əntiqə Tağıyeva Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, əldə etdiyi nəlliyyətlərdən və ölkənin ictimai-siyasi həyatındaki rolündən bəhs edib. YAP Masallı rayon təşkilatının baş təlimatçısı Cəlal Əliyev məruzə ilə çıxış edərək, bildirmişdir ki, Yeni Azərbaycan Partiyası zamanın tələbi və xalqın istəyi ilə yaradılıb: "Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ötən 25 il ərzində şərəflə yol keçib və bütün sınaqlardan uğurla çıxıb. Bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasetinin yerlərde həyata keçirilməsi işində partiyamızın hər bir üzvü yaxından itirak edir".

Tədbirdə gənc fəallar Lale Seyidzadə, Rəmzi Şahverdiyev, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatının rəhbəri Fəxrəddin Eyvazov və başqaları çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçidiyi şərəflə yoldan, əldə etdiyi uğurlardan bəhs ediblər: "Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda fəal rol oynayan YAP-in yaranması ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin mentiqi nəticəsi idi".

RƏFIQƏ

Kuba mətbuatı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən yazır

Kubanın "Habana Radio" radiostansiyasının internet saytında "Azərbaycan və Türkiyəni birləşdirən dəmir yolu xətti fəaliyyətə başlayı" sərlövhəli yazı yerləşdirilib. AZERTAC xəber verir ki, məqalədə Türkiyənin nəqliyyat naziri Ahmet Arslana istinadən, oktyabrın 30-da Bakıdan ilk qatarın yola çıxaraq Tbilisidən keçməklə Qarsa çatacağı deyilir. Yeni açılacaq dəmir yolu xətti, Pekindən Londonadək uzanan yolu tamamlayacaq, Asiya və Avropa arasında yükdaşımalarının müddətini mövcud 2 aydan, 15 gündək azalmasına səbəb olacaq. Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk dövrde illik 6,6 milyon ton yük daşınacaq. Gələcəkdə bu rəqəmin 50 milyon tona çatacağı proqnozlaşdırılır.



Azərbaycan və Ermənistən qoşunlarının temas xəttində növbəti monitoring keçiriləcək



ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 25-de Füzuli rayonunun Horadiz kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistən qoşunlarının temas xəttində növbəti monitoringin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildiriblər ki, monitoringi Azərbaycan tərfədən şəxsi nümayəndənin sehra köməkçiləri Gennadi Petrika, Mixail Olaru və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Aleksandr Nepotkritik keçirəcəklər. Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitoringi şəxsi nümayəndə Anjey Kaspik, onun sehra köməkçiləri Oqnyen Yoviç, Martin Şuster və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Patrik Farrelli aparacaqlar.

25 oktyabr 2017-ci il

Dünya Forumunun hesabatı heç də təsadüfi sayıyla bilməz

Həyata vəsiqə alan iqtisadi layihələr həm bizim ölkəmizə, həm də bizimlə əməkdaşlıq edən digər tərəfdaşlarımıza kifayət qədər xeyir gətirir

The image shows the front cover of the 'The Global Competitiveness Report 2016-2017' published by the World Economic Forum. The cover has a blue background with a world map composed of small dots. At the top, the title 'The Global Competitiveness Report' is written in white, followed by '2016-2017'. Below the title is a small decorative graphic of three stars. In the center, the 'WORLD ECONOMIC FORUM' logo is displayed, featuring the words 'WORLD', 'ECONOMIC', and 'FORUM' stacked vertically with a circular arrow icon between 'ECONOMIC' and 'FORUM'.

Bəlli olduğu kimi, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan reytingdə daha iki pillə yüksələrək, 35-ci yerdə qərarlaşır. Rəsmi xəbərdə də bildirilir ki, beynəlxalq aləmin ən mötəbər reytingində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq, MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Qlobal rəqabət qabiliyyəti reytingində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistən 73-cü sıradə yer alır.

73-cü sənada yer almışdır. Əbəs yere deyil ki, Azərbaycan bu cür mötəbər beynəlxalq qurum tərəfindən yüksək reytinqli ölkələr sırasına aid edilib. Çünkü son illərdə ölkəmizin nəhəng iqtisadi layihələrdə böyük sıçrayışla öncə çıxmazı neticə etibarilə həmin nəqliyyətləri əldə etməsinin heç də təsədüfi olmadığını təsdiqləyir. Buna qədər keçilən yol isə heç də asan olmayıb. Daha dəqiq deysek, ölkədəki davamlı ictimai-siyasi sabitlik böyük həcmde investisiyalar axınına zəmin yaradıb.

Yüksek intellektual səviyyəli, praqmatik düşüncəli, müasir dünya iqtisadiyyatını və siyasetini mükəmməl bilən Prezident İlham Əliyev məhz bu bilgileri və müdrikiyi əsasında apardığı siyaseti ilə ehalinin həyat səviyyəsinin yaxşılaşdırması, iri infrastruktur layihələrinin reallaşdırılması istiqamətində uğurlu addımlara imza atmış olur. Ümumiyetlə, Prezident İlham Əliyevin bütün təşəbbüsleri, irəli sürdüyü layihələr öz səmərəsini verməkdədir. Həyata vəsiqə alan bu layihələr həm bizim ölkəmizə, həm də bizimlə əməkdaşlıq edən digər tərəfdəşlərimizə kifayət qədər xeyir gətirir. O da sərr deyil ki, nəhəng beynəlxalq layihələri həyata keçirmək necə çətindir. Bundan ötrü böyük maliyyə imkanları ilə bərabər möhkəm iradə, cəsarət və qətiyyət lazımdır. Bütün bu kimi amillərə sahib olan Prezidentimiz çoxlarının şübhə ilə yanaşlığı Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşmasına, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin inşasına, o cümlədən, Yeni "Əsrin müqaviləsi"nin imzalanmasına, habelə, İpək Yolu, TAP, TANAP kimi layihələrin reallaşmasına nail oldu.

Bələliklə, Azərbaycanın iqtisadi qüdrətinin artması, dönyanın inkişaf etmiş dövlətləri sırasına qoşulması bir daha sübut edir ki, Ümumdünya İqtisadi Forumunun hesabatı heç de təsadüfi deyil. Hesabatda bildirilir ki, Azərbaycan MDB ölkələri arasında ən rəqabətədavamlı ölkədir. Bu faktorla isə siyahıya başçılıq edən dövlətimizin etibarlı ellərdə olması bir daha öz təsdiqini tapır. Onu da qeyd edək ki, bu hesabat xüsusi iqtisadi biliklərə sahib olan nüfuzlu iqtisadçıların iştirakı ilə hazırlanıb. Həmçinin, biz əminliklə deyə bilerik ki, Azərbaycanda iqtisadi sahədə keçid dövrü artıq başa çatıb. Ölkəmiz beynəlxalq aləmdə özüne la-yıqli yer tutub və xarici tərəfdəşlarının sayı gündən-günə artır. Ölkədə yaradılmış davamlı ictimai-siyasi sabitlik investisiya axınına əlverişli şərait yaradıb. Güclənən iqtisadiyyatımız müstəqil dövlətimizin Avropaya və dünya birliyinə integrasiyasını daha da sürətləndirir. Bu uğurlar, həmçinin, Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin olunacağına böyük zəmin yaratmış olur.

Rövseñ RəSULOV

Belarus və Ukrayna opera ulduzları Bakıya gələcək



qoletto partiyasını milli vokal sənətimizin istedadlı nümayəndəsi Almanıyanın Manheyim Milli Opera Teatrında müşavilə ilə çalışan həmyerlimiz, Xalq Artisti Əvəz Abdullayev ifa edəcək. Həmçinin, səhne əsərində Xalq Artisti Əli Əsgərov (Sparafuğilla) və gənc solist Nizə Makarova (Maddalena) da çıxıa edəcək.

(Sparafuçille) ve genç solist Nina Makarova (Maddalena) da çıkış edecek. Tamaşada əsas partiyalardan biri olan Cilda partiyasını Belarus Milli Akademik Büyük Opera ve Balet Teatrının solisti, vokalçılardan beynəlxalq müsabiqələr laureatı Tatyana Qavrilova canlandıracaq. Eyni zamanda, Ukrayna Milli Operasının solisti, Əməkdar Artist, vokalçılardan beynəlxalq müsabiqələr laureatı Dmitri Kuzmin operada Həroq rolunu canlandıracaq. Səhnə əsərini Xalq Artisti, professor Cavansir Cəfərov idarə edecek.

**Bakı-Tbilisi-Qars dəmir yolu
ilə ilk yük qatarı hərəkət edib**

Baki-Tbilisi-Qars demir yolu ile ilk yük qatarı hərəkət edib. AZERTAC xəber verdi ki, bu barədə "ADY Express" şirkətində məlumat verilib. Bildirilib ki, 82 konteynerdən ibarət qatar Qazaxıstanın Kustanay stansiyasında Türkiyənin Mersin şəhərinə yola salınıb. Qatar ilə önce Kustanay stansiyasından Kurik limanına çatacaq, oradan isə yükler gəmi vasitəsilə Bakı Beynəlxalq Limanına yola salınıb.



Azərbaycanda 8000-dən çox xarici şirkət fəaliyyət göstərir

Bu gün Azərbaycanda 8000-dən artıq xarici şirkət fəaliyyət göstərir. AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat verib. "Azərbaycana 111 milyard dollar həcmində investisiyanın artırılması və müxtəlif xarici şirkətlərin ölkəmizdə fəaliyyəti rəsmi Bakının investisiya siyasetinin uğurunun, həm de investisiya sahəsində müxtəlif məsələlərin düzgün tənzimləndiyinin göstəricisidir", - deyə nazir müavini qeyd edib.



Nazir müavini deyib ki, ölkəmizdə xarici investisiya sahində mövcud olan qanunvericilik, ölkəmizin investisiya təşviqi və qorunması ilə bağlı 48 sazişin imzalanması xarici investisiyalara görə bir çox hüquqlar verir. Bu hüquqların düzgün tənzimlənməsi investisiya mühitini daha da yaxşılaşdırır. Azərbaycanın model sazişləri BMT Ticaret və İnkışaf Komissiyası ilə birlikdə hazırlanıb və müvafiq təkmilləşdirmələr aparılıb. Bunun nəticəsidir ki, biz 48 investisiya sazişi imzalamağımıza ve 111 milyard dollar investisiya cəlb etməyimizə baxmayaraq indiyədək böyük həcmli investisiya mübahisələrinə, böyük həcmli investisiya mübahisələrindən qaynaqlanan cərimələr ilə qarşılaşmamışıq. Bu, Azərbaycanın etibarlı tərəfdəş olduğunu göstəricisidir. Həmçinin bu, Azərbaycanda yaradılmış investisiya mühitinin bugünkü tələblərə cavab vermesinin bir sübutudur. Biz gələcək çağırışları nəzərə alaraq bu istiqamətdə təkmilləşdirmələr aparacaqıq.

Bakı-Tbilisi-Qars dəmir yolu
ük qatarı hərəkət edib

Tbilisi-Qars dəmir yolu ilə ilk yük qatı hərəkət edib. AZERTAC xəbər verir
bu barədə "ADY Express" şirkətindən bildirilib. Bildirilib ki, 82 konteynerdən ibarət Tbilisi-Kustanay stansiyasından Azerbaycanın Kustanay stansiyasından 111 təqribən şəhərinə yola salınıb. Qatar ilk dəfə stansiyasından Kurik limanına çatıb və isə yükler gəmi vasitəsilə Bakı Beynəlxalq Dəniz Ticaret Limanına getiriləcək. Daha sonra isə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yüklerin daşınması həyata keçiriləcək.

Azərbaycanın beynəlxalq turizm bazarına integrasiyası güclənir

Qeyri-neft sektorunun aparıcı istiqaməti kimi, turizmin hərəkəti inkişafı üzrə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədönlü siyaset sayesində ölkə iqtisadiyyatının prioritətlərində birinə çevrilib. Dövlət tərəfindən turizm infrastrukturunun dünya standartları səviyyəsinə çatdırılması üzrə tədbirlər gerçəkləşdirilir.

Ölkəmizin beynəlxalq turizm sərgilərində iştirakı, dönyanın aparıcı televiziya kanallarında respublikamızın turizm potensialını əks etdirən reklam çarxlarının yerləşdirilməsi, xarici turizm temsilciliyi ve media nümayəndələrinin ölkəmizə infoturlarının təşkili de Azərbaycanın dünyada yeni bir turizm məkanı kimi tanınmasında mühüm rol oynamışdır. Azərbaycana daha çox əcnəbi turistin cəlb olunması üçün bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi de diqqət mərkəzində saxlanılır. Bu baxımdan, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında" Sərəncamı mühüm əhəmiyyətə malikdir. Belə ki, artıq "on-layn" viza sisteminin tətbiqi ile Azərbaycana gəlmək istəyən əcnəbilər vizaları elektron qaydada əldə edə bilirlər. Başqa sözlə, bu sistem sənədləşmənin daha asan aparılmasına və vaxta qənaət edilməsinə şərait yaratır. Belə vəziyyət isə, Azərbaycanın beynəlxalq turizm bazarına integrasiyası, turizm sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, ölkələrarası dialoqun və gələcək əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır.

Bu gün yaradılan müasir ticarət mərkəzləri, restoranlar, muzeylər, beynəlxalq standartlara cavab verən nəqliyyat infrastruktur, parklar, əyləncə məkanları, Şərqi-Qərb əslubunda tikilən və eyni vaxtda 40 mindən çox turist qəbul etmək imkanına malik otellərin ölkəmizin dünyada turizm mərkəzi kimi tanınması baxımından, mühüm əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan həm məşhur brendlərənən otellerin, həm de beşulduluz otellerin sayına görə regionda liderdir. Təkcə son illər ərzində respublikamız-



da bir-birinin ardınca "Hilton", "JV Marriott", "Kempinski", "Excelsior", "Four Seasons", "Sheraton", "Jumeirah", "Fairmont" kimi dönyanın məşhur brendləri altında beşuldulu otellər istifadəyə verilmişdir.

Son dövrlərdə ölkəmizdə turizm sahəsində aparılan islahatlar, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, dönyanın müxtəlif yerlərində təşkil olunan sərgi və tanıtım mərasimləri Azərbaycanın yüksək səviyyədə təhlükəsiz səbəb olub.

Azərbaycanda turizmin inkişafı ilə bağlı yazırlara xarici metbuat səhifelerində de tez-tez rast gəlinir. Ötən ilin fevral ayından Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyədə fəaliyyətə başlayan ölkəmizin turizm temsilciliyi - "Gateway" şirkəti tərəfindən turizm imkanlarını tanıdılması istiqamətində işlər davam etdirilir. Qardaş ölkənin mətbuatında, mütemadı olaraq, Azərbaycanla bağlı yazılar dərc olunur və tanıtım layihələri icra edilir. Bu günlərdə Türkiyənin populyar mətbuat orqanlarından "Vatan", "Sözcü", "İstiklal Gazetesi", "Dünya", "Diriliş Postası" və "Yeniçağ" gündəlik qəzetlərində Azərbaycanın turizm imkanlarından bəhs edən məqalələr dərc olunub.

Mədəniyyət və Turizm Nazirliyinin qardaş ölkədəki turizm temsilciliyinin icraçı direktoru Nurlana Çakmakın açıqlamaları əsasında hazırlanmış və "Azərbaycan türkiyəli yatırımcıları və turistləri gözləyir" sərlövhəli məqalelərdə ölkəmiz turizm imkanları haqqında geniş məlumat verilir.

Yazılarda Azərbaycanın son illər böyük inkişaf yolu keçdiyi, xüsusi, paytaxt Bakının daha da gözələşdiyi qeyd edilir. Azərbaycanın, sadəcə, neft və qaz ehtiyatları ilə

tanınan ölkə olmadığı, qədim tarixi, mədəniyyəti, təbii gözəllikləri və zəngin mətbəxi ilə də şöhrət qazandığı bildirilir. Vurğulanır ki, Azərbaycanda son illərdə turizm sahəsində xeyli uğurlar əldə edilib. Xarici ölkələrdən, o cümlədən, Türkiyədən turizm sahəsi üzrə investorlar üçün geniş potensial var. Azərbaycan, eyni zamanda, qardaş ölkədən turist axını gözləyir. Qeyd olunur ki, turizm nümayəndəliyi tərəfindən ölkəmizin təbliği istiqamətində həyata keçirilən layihələr arasında "Sən de Azərbaycanı gör" adlı kampaniya, xüsusi, maraqla qarşılılan.

Məqalələrdə güclü dostluq və qardaşlıq bağları olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyi, qarşılıqlı olaraq investisiya yarırıldı bildirilir. O da diqqətə çatdırılır ki, Azərbaycanın zəngin mədəniyyəti, mətbəxi, yaradılan müasir turizm infrastruktur, bir sıra ölkələrin vətəndaşları üçün viza verilişinin sadələşdirilməsi və elektron turist vizesi sisteminin tətbiqi xarici turist sayılarının artırmasına səbəb olub.

Bu gün Azərbaycanın turizm imkanları diqqət mərkəzindədir. Bu qədim diyarın ən cəlbedici ölkə olması, 11 iqlim qurşağından 9-nun bu məkanda yerləşməsi, Azərbaycana səyahət edən turistlərin sayının ilbəl sürətlə artmasına səbəb olur. Stabil və qonaqpərvər bir ölkə olan Azərbaycanda turistlərin yaşaması üçün hər bir şərait mövcuddur. Əldə olunan nailiyyətlər Azərbaycanın turizm dünyasında nüfuzunun, ümumilikdə, ölkəmizin dünyada imicinin yüksəlməsinin təzahüründür. Turizm sahəsində statistik göstəricilər də bunu təsdiqləyir.

ZÜMRÜD

İspanyanın "El Economista" portalı Azərbaycanda pambıqcılığın sürətli inkişafından yazır

Ispanyanın eleconomista.es portalında "Neftdən sonra necə yaşamalı? Singapur və Azərbaycan gürəş və pambıqi seçir" sərlövhəli geniş məqalə dərc edilib. AZERTAC xəbər verir ki, məqalədə Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırmadan, xüsusi pambıqcılığın sürətli inkişaf etdirilməsindən söz açılır.

İspaniya portalı yazır ki, Azərbaycanda son 2 ildə pambıqın əkin sahəsi 136 min hektara çatdırılıb. Pambıqcılıqda 200 min nəfər inşanın məşğullüğünün təmin ediləcəyi qeyd edilir. Bu rəqəm neft sektorunda çalışanlarla müqayisə edilir və pambıqcılığın əhalinin məşğulluğu baxımından böyük potensialı qabardır.



Xarici turistlər Azərbaycana ciddi maraq göstərir

Cari ilin altı ayında yerli səyahət agentliklərinə müraciət edərək müvafiq yollarla Azərbaycanda səyahət edən ölkə vətəndaşlarının sayı 37,0 faiz, ölkəmizə səyahət gələn xarici ölkə vətəndaşlarının sayı isə 66,7 faiz artıb. Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayıda isə 5,7 faiz azalma müşahidə olunub.



Dövlət Statistika Komitəsindən AZERTAC-a bildirilib ki, səyahət agentlikləri və turoperatorlar tərəfindən 15,0 min ədəd turizm yolları satılıb. Bunların da 1,1 minini Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına satılmış yollarlaşdırılmışdır. Azərbaycan vətəndaşları tərəfində alınmış yollarlaşdırılmış 11,8 min (84,9 faizi) xarici ölkələr, 2,1 min (15,1 faizi) ölkə daxilində səyahət etmək üçün nəzərdə tutulub. Əhaliyi satınmış turizm yollarlaşdırışlarının ümumi dəyəri 15,9 milyon manat olub.

"Azərbaycanda radikalizmin, ekstremizmin yayılmasının qarşısı alınır"



Xaricdə olan vətəndaşlarımıza müxtəlif radikal və ekstremist qüvvələr tərəfindən təsir göstərilməye cəhdler edilir. Ölkəmizdə bu prosesin qarşısının alınması istiqamətdə ciddi addımlar atılır, radikalizmin, ekstremizmin yayılmasına heç cur imkan verilmir.

AZERTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib.

Dünyada qlobal təhlükəsizlik məsələlərinə təhdidlərin artdığını vurğulayan sədr müavini deyib: "Bu təhdidlər əsəsən dini zəminda baş verir. Biz bunun nəticəsini Yaxın Şərqi görürük. Dini zəminda baş verən mənfi prosesləri, eləcə də son dövrlərdə ölkəmizə əsəssiz təzyiqləri nəzərə alsaq, deyə bilərik ki, bu proseslərdə siyortalanmamışdır. Hadisələr də, təhlillər də göstərir ki, bəzi maraqlı xarici dairələr, mərkəzlər ölkəmizə qeyri-ənənəvi sayılan dini ideologiyaların getirilməsinə cəhdler göstərirler. Bu cəhdərən yeni formasını görürük".

S.Heydərov bildirib ki, xarici ölkələrdə yaşayan, təhsil alan vətəndaşlarımız arasında radikalizmin, ekstremizmin yayılmasına cəhdler göstərilir. Ona görə vətəndaşlarımız ayıq olmalıdır. Xüsusi, xarici ölkələrə səfərlər edənlər, müqəddəs yerlərdə ziyarətdə olanlar diqqəti olmalıdır.

Maksim Kuryaci: AŞPA-da Azərbaycan əleyhinə səs verən ukraynalı deputatlar müxalifət ritorikası üzrə ixtisaslaşanlardır



Azərbaycan ilə Ukrayna arasında dostluq və tərəfdaşlıq münasibətlərini heç bir qüvvə poza bilməz, strateji məsələlərdə bizim mövqelərimiz eynidir. Biz azərbaycanlı həmkarımızı dəstekləməkdə davam edəcəyik. Bu fikri Ukrayna Ali Radasının bəzi deputatlarının Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə qəbul olunan qərəzlə qətnamələrin lehine səs vermələrini AZERTAC-a şəhər edərən Ukrayna-Azərbaycan parlamentlərə dəstələr qrupunun rəhbəri Maksim Kuryaci söyləyib.

M.Kuryaci bildirib ki, Azərbaycan və Ukrayna, ilk növbədə, qarşılıqlı şəkilde ölkələrin dövlət suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. "AŞPA-nın sessiyasında Azərbaycan əleyhinə qəbul olunan qərəzlə qətnamələrin lehine Ukrayna nümayəndə heyətində cəmi bir neçə deputat səs verib. Həmin deputatlar isə Ali Radada coşluq təşkil edən koalisyonun üzvləri deyil və müxalifət ritorikası üzrə ixtisaslaşan parlamentarılardır", - deyə M.Kuryaci eləve edib.

Ali Radanın deputati hesab edir ki, həmin parlamentarilərin bu mövqeyi ölkələrimiz arasında dinamik inkişaf edən münasibətlərdə gərginlik yaratmayıcaq. "AŞPA-da hakimiyətə müxalifətdə olan deputatlar da var. Azərbaycanın əleyhinə səs veren Ali Rada nümayəndələri daxili siyasetdən qaynaqlanaraq bu addımı atıblar. Antiazərbaycan qətnaməsinə səs veren Ukrayna deputatlarının mövqeyi Ukrayna dövlətinin rəsmi mövqeyini eks etdirmir. Onlar yalnız Ali Radada təmsil etdikləri siyasi qüvvələrin fikirlərini ifade edirlər", - deyə M.Kuryaci vurğulayıb.

Bu günlərdə bəlli oldu ki, 2015-ci il noyabrın 26-da imzalanan müqaviləyə əsasən, Rusiya Ermənistana müasir silahların alınmasına yardım etmək üçün öz üzərinə 200 milyon dollar kredit vermək öhdəliyi götürüb.

Belə ki, Ermənistana hökuməti oktyabrın 12-de 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Kredit paketinə əsaslanan müqaviləyə görə, 100 milyonluq kredit Ermənistana 20 il müddətine verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Beləliklə, həmin vəsaite Ermənistana "Smerç" reaktiv sistemləri, "İqlə - S" zenit-raket kompleksləri, "Avtobaza - M" radiotexniki kəşfiyyat kompleksləri, TOC - 1A "Solnsepyok" ağır odsاقan sistemləri və digər sursatlar almaq imkanı yaranır. Bununla Rusiya Ermənistani müasir silahlara təchiz edir, təcavüzkar və işgalçi dövlətin hərbi potensialını gücləndirməyə çalışır. Bu amil isə, Şimal qonşumuzun Qarabağ münaqişəsinin həlli istiqamətində, həmsədr ölkəsi olaraq, səmimiyyətini kölgə altına almış olur. Yəni Rusiya Ermənistana silah satmaqla ATƏT-in Minsk Qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərini kobudcasına pozur, münaqişə tərəflərinin birinə hərtərəfli yardım göstərmək le bitərəflik tələbinə eməl etmediyini açıq şəkildə sərgiləyir.

Rusyanın Ermənistani silahlandırmaşı Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdəşliq prinsiplərinə də ziddir. Belə olmasa idi, mövcud reallıq baş verməz, Rusiya həmsədr ölkə olaraq, vəzifəsinin öhdəsindən gəlməyə cəhdər göstərərdi. Lakin bütün bunların yerinə biz, Rusyanın Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hellində heç də bitərəf olmadığının şahidlerinə çevrilirik. Xüsusilə, daha çox Ermənistən maraqlarına uyğun hərəkət etdiriyini görürük. Digər tərəfdən, Azərbaycan ictimaiyyəti yalnız bu məsələdə deyil, digər hallarda da Rusyanın ölkəmizə qarşı qeyri-səmimi münasabətlərinin şahidi olur. Məsələn, Rusyanın Ümumrusiya Azərbaycanlıları Kongresinin fəaliyyətinin dayandırılması, bu ölkənin Xarici İşlər Nazirliyinin səslendirdiyi və əleyhimə yönəlmüş müxtəlif bəyanatları nümayiş etdirilən mövqənin anlaşılmaz olduğunu sübuta yetirir. Yəni bütün bunlar Rusyanın Azərbaycanla olan münasabətlərin ruhuna tamamilə zidd təsirlər göstərir.

İşgalçi Ermənistənla son kredit müqaviləsinin reallaşdırılması amili təcavüzkarın işgalçılıq siyasetinin, bilavasitə həvəsləndirilməsinə xidmət edir

Beynəlxalq hüququn tələblərini kobud şəkildə pozur, regiondakı təhlükəsizliyi də ciddi tehdid edir və gərginliyin daha da artmasını stimullaşdırır. Buna misal kimi, öten ilin aprel mühəribəsini göstərmək olar ki, məhz qeyd edilən məsələlərdən doğan aqressiyanın qarşısının alınması üçün Azərbaycan Ordusu işgalçi Ermənistənə layiqli cavab vermiş oldu, işgal altındakı ərazilərimizin bir qismi atəşkəsin pozulması nəticəsində düşmən tapdağından azad edildi. Həmin vaxt Ermənistən yalvarişları, o cümlədən, Rusiya və beynəlxalq aləmin səyləri nəticəsində mühəribənin qarşısı alındı. Rusyanın yenidən Ermənistəna silah satması Azərbaycanın gələcəkdə öz torpaqlarını güc yolu ilə azad edilmesi faktorunu növbəti dəfə qabarda bilər. Belə olan vəziyyətdə, Azərbaycan dövləti və ictimaiyyəti Rusiyadan daha ölçülüb-biçilmiş siyaset yürüdülməsini, işgalçi Ermənistəna yardımalarını dayandırmasını və ATƏT MQ həmsədri kimi öz missiyasını və üzərinə düşən öhdəliklərini yerinə yetirməsini gözləyir.



Rusyanın Ermənistəna silah satması bölgədəki vəziyyəti gərginləşdirir



yerinə yetirməsini gözləyir. Bu, Rusyanın tərkibində olduğu qurumdakı ümdə vəzifələrindən biridir.

İşgalçi ölkəyə silah təchizatının "örtülü bazarı"

Bir de təessüf doğuran odur ki, Rusyanın, Cənubi Qafqaz regionunda Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı əsassız ərazi iddiasında olan, eləcə də, Azərbaycan torpaqlarının 20%-ni işgal altında saxlayan Ermənistənə təmənnəsiz hərbi yardım区域性 təhlükəsizliyi ciddi tehdid edir. Xaricdəki erməni diasporunun və ermənipərest qüvvələrin destəyindən maksimum şəkildə yararlanan resmi Yerevan silahlanması prosesini qeyri-şəffaf şəkildə həyata keçirir. Əsasən də, "qara bazar" prinsipindən istifadə edərək müxtəlif ölkələr üzərindən Ermənistənə silah, hərbi texnika və digər müdafiə təyinatlı məhsulların ötürülməsi prosesi davam edir. BMT Adı Silahlar Registrine alici (Ermənistən) və satıcı ölkələrin təqdim etdikləri məlumatlar, eləcə də ortaya çıxan digər faktlar Ermənistən şəffaf siyaset yürütmədiyini, beynəlxalq təşkilatları aldatdığını sübuta yetirir. Amma Ermənistənə duruma dəqiqət yetirdikdə, məlum olur ki, işgalçi ölkəyə Rusiya təmənnəsiz hərbi əmlak başlıyır. Çünkü Rusyanın Ermənistənə müasir silahlar almaq üçün 200 milyon dollar krediti 20 il müddətine, özü də bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli ayırması belə düşünməyə əsas verir. Əslində, bu silahlar, sadəcə, bağışlanıb. Artıq Ermənistən hökuməti oktyabrın 12-de 100 milyon dollarlıq birinci kredit paketini təsdiq etdi. Ortaya belə bir sual çıxır - Rusiya Ermənistəni niye müasir silahlarla təchiz edir?

Sahib Aliyev: "Rusyanın Ermənistənə silahlandırmaşı regionda partlayışa getirib çıxara bilər"

Politoloq Sahib Aliyev bildirib ki, rəsmi Bakı Rusiya ilə apardığı geniş hərbi əməkdaşlığı yenidən baxmalı olacaq: "Əger Azərbaycan Rusiyadan silah alıb, ona milyardlarla dollar gelir verdiyi halda, bu gəlirin bir hissəsi torpaqlarımızı işgal edən dövlətə ianə şəklində verilirse, təbii ki, biz bunu görməliyik gəle bilərik".

Ermenistanda son dövrlərdə baş veren proseslərə toxunan S.Aliyev ermənilərdən fərqli olaraq, azərbaycanlılarının Rusiya xalq-

ni və bayrağını təhqir etmədiklərinə diqqət çəkib: "Hər kəsə yaxşı məlumdur ki, ermənilər Azərbaycan torpaqlarının işgal edilməsində, sadəcə, bir aletdirlər. Belə olan haldə Rusiya ilə əməkdaşlığı pozitiv yönəd qurmağa çalışırıq. Ele bir hal yadına gelmir ki, hətta ən ağır günlərdə, Rusyanın Dağlıq Qarabağ məsələsində ermənipərest mövqeyi açıq şəkildə ortada olanda belə, Azərbaycanda Rusyanın bayrağı yandırılsın, ruslar o dərəcədə təhqir olunsunlar. Amma son ilədə Ermənistənə baş verən proseslər zamanı həm Rusyanın bayrağını yandırdılar, həm də rus xalqı, Rusiya rəhbərliyi addımlıbaşlı təhqir olunur. Bütün bunların qarşılığında Rusyanın ermənipərest siyasetini davam etdirməsi təccüb doğurur".

Münaqişənin həll edilməmiş qalmasının Rusyanın özü üçün də təhlükə yaratdığını deyən millət vəkili, hansı yolla olursa-olsun, Azərbaycanın öz torpaqlarını geri qaytaracağına əminliyini ifade edib: "Rusiya unutmamalıdır ki, Qafqazın cənubu müstəqil dövlətlərdə, Qafqazın şimalı Rusiyadır. Bu regionu bu dərəcədə herbileşdirmekle Rusiya nəyə nail ola bilər? Aprel döyüşləri göstərdi ki, hansı yolla olursa-olsun, Azərbaycan öz torpaqlarını geri qaytaracaq və Azərbaycan danışçılar xatirine danışçıların aparılmasına getməyəcək və münaqişənin müddətinin uzadılması faktı ilə de barışmayaçaq. Yəni Rusyanın Ermənistənə silahlandırmaşı regionda partlayışa getirib çıxara bilər. Ona görə də, ümid edirəm ki, Rusiya rəhbərliyi də öz ölkəsinin, öz xalqının milli maraqlarından çıxış edərək, üzərinə düşən vəsaitəcilik missiyasını yerinə yetirməyə çalışacaq. Münaqişənin həlli, Azərbaycanın olduğu kimi, regionun da maraqlarını qoruyub-saxlamaq baxımından Rusyanın da məsələdir".

Asim Mollazadə: "Ermənistən artıq müstəqilliyini itirmiş bir ərazi və hərbi bazadır"

Millet vəkili Asim Mollazadə bildirib ki, Prezident İlham Əliyev Berlində Almaniya Kansleri Angela Merkel ilə birgə mətbuat konfransı zamanı sözügedən məsələ ilə bağlı demişdir ki, Rusyanın Ermənistənə silah satması faktı Azərbaycanda heç bir "allergiya" yaratmır. Dövlet başçımız onu da bildirmişdir ki, "Biz Rusiyaya strateji tərəfdəsimiz qismində baxırıq. Biz başa düşürük ki, Rusiya iri silah istehsalçısıdır və istənilən ölkədə onu sata bilər. Rusyanın Azərbaycana silah satması faktı Ermənistəndə "allergiya" doğurur". Dövlet başçısı qeyd edib ki, Ermənistəndən fərqli olaraq, Azə-

baycan silahın dəyərini tam ödəyib, Rusiya Azərbaycanın silah aldığı yeganə ölkə deyil: "Sırr deyil ki, Türkiye, İsrail, Belarus, İran və bir çox digər ölkələrdən silah alırıq, çünki biz silahlı qüvvələrimizi modernləşdiririk".

Millet vəkili vurgulayıb ki, əslində, Rusiya Ermənistənə silah satır. Ermənistənə silahlı qüvvələri Rusiya silahlı qüvvələrinin tərkib hissəsidir: "Rusiya Ermənistənə 100 milyon dollarlıq borc verir və bu borc adı ilə orada öz silahlı qüvvələrini silahlandırır. Bu hal birinci dəfə deyil. Bir də Rusiya bu borc-la həm də Ermənistənə iqtisadiyyatını özündən yüksəltir, Ermənistən iqtisadiyyatı artıq Rusyanın əlinədir. Məhz buna görə də, Ermənistənə nəqliyyatı, energetikası, ümumiyyətə, hər bir sahəsi Rusiyaya məxsusdur. Ermənistən artıq müstəqilliyini itirmiş bir ərazi və hərbi bazadır".

Bəxtiyar Əliyev: "Rusiya işgalçi Ermənistəni silahlandırmaşdan çəkinməlidir"

Millet vəkili Bəxtiyar Əliyev bildirib ki, bu məsələyə iki nöqtəyi-nəzərdən yanaşmaq lazımdır: "Rusiya istənilən ölkəyə silah sata və istənilən ölkədən silah ala bilər. Ancaq səhəbət ondan gedir ki, Azərbaycan öz vəsaiti hesabına Rusiyadan və ya digər ölkədən silah alır. Rusiya Azərbaycana əvəzsiz olaraq və yaxud da ki, Rusyanın hesabına silah vermir. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermenistənə əvəzsiz və yaxud da kredit hesabına silah verməli deyil. Bu, əlbəttə, onun neytral olmasına şübhə doğurur və Azərbaycan ictimayyetində ciddi narazılıq yaranır. Suallar meydana çıxır - neçə olur ki, Rusiya öz vəsaiti hesabına münaqişə tərəfi olan, Azərbaycan ərazilərini işgal etmiş ölkəni silahlandırır? Bu, qətiyyən yolverilməz haldır və hesab edirəm ki, Rusiya da bu bunu ciddi şəkildə anlayırlar".

Beləliklə, Rusyanın yenidən Ermənistənə silah satması Azərbaycanın gelecdə öz torpaqlarını güc yolu ilə azad edilməsi faktorunu növbəti dəfə qabarda bilər. Belə olan vəziyyətdə, Azərbaycan dövləti və ictimaiyyəti Rusiyadan daha ölçülüb-biçilmiş siyaset yürüdüləsini, işgalçi Ermənistənə yardımalarını dayandırmasını və ATƏT MQ həmsədri kimi öz missiyasını və üzərinə düşən öhdəliklərini yerinə yetirməsini gözləyir. Bu, Rusyanın tərkibində olduğu qurumdakı ümdə vəzifələrindən biridir.

Rəfiqə KAMALQIZI

Teyyub Qənioğlu: “Əli Kərimli ittihamı və qınağa layiqdir”

*Müsahibimiz Təkamül Partiyasının sədri
Teyyub Qənioğludur*

- Teyyub müəllim, AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə paylaştığı videolarda və mətbua-ta verdiyi açıqlamalarında real müxalifətdə yalnız AXCP və "Milli Şura"nın olduğunu iddia edir. Sizcə, digər partiyalar han-sı yönümlüdür ki?

- Belə yanaşma bunların mübtə-
la olduqları mərəzləridir ki, həmişə
olmayan bir şeyi olduğu kimi qəle-
mə versinlər. "Milli Şura" nə vaxtdan real
müxalif kimi qəbul olunub və kim tərefin-
dən qəbul olunub? AXCP də bir neçə dəfə
parçalanandan sonra nə vaxtdan yegane
güclü müxalif partiyası olub? Bir sözlə,
bunlar mirdən başqa bir şey deyil. Sadəcə
olaraq, bu şəxslər sabun köpüyü yaratmaq
isteyirlər. Amma onların bu iddiaları sabun
köpüyünün ömrü qədərdir. Hər kəs bilir ki,
AXCP-nin və "Milli Şura"nın vəziyyəti nə
yerdədir. Yəni "Milli Şura" ciddi qurum de-
yil. Bir sözlə, "Milli Şura" millətin əleyhine
olan kiçik bir təşkilatdır. Demək olar ki, xar-
icdən ortaya atılan və xarici qüvvələr təre-
findən maliyyələşən və milli maraqları yox,
öz maraqlarını ön plana çəkən partiyalar tə-
refindən yaradılan bir qurumdur.

- *Əli Kərimli bəyan edib ki, Təkamül, ADP, Müsavat və digər partiyalar müxalif mövqeyini ortaya qoymayan və özlərini doğrultmayan partiyalardır. Sizcə, hansı prinsipləri doğrultmayıblar?*

- Bir siyasi qüvvə kimi meydana çıxmazı
nın və güclü siyasi qüvvə kimi təbliğ olun-
mağın müxtəlif yolları var. Əgər bu, yoxdur-
sa, onda güclü olduğunu göstərəmək üçün
başqalarını aşağılamalısan. Ə.Kərimli zəif
və iradəsizin birisi olduğunu üçün imkanlarını

Belli olduğu kimi, AXCP sədri, "Milli Şura"nın qeyri-rəsmi rəhbəri Əli Kərimli "Planet Parni iz Baku"nun Dövlət Yol Polisi tərəfindən tətbiq olunacaq yeni cərimələrlə bağlı yumorlardan siyasi dividendinə xallar qazandırmağa cəhd edib və bu məsələnin yumor olduğunu bile-bile özünü gülünc həddə çatdırıb. Hətta "KVN"ın aparıcı simalarından olan Behram Bağırzadəyə "təşəkkür" belə göndərməyi unutmayıb. Məsələ onda dır ki, növbəti mitinqinə adam cəlb edəcəyini, məhz bu vasite ilə düşünən Ə.Kərimli ciddi şəkildə yanılıb. Çünkü qarşı tərafın cavabı onun bütün planlarını, demək olar ki, alt-üst edib. Daha dəqiqi isə, "Planet Parni iz Baku"nun bədii rəhbəri Tahir İmanov Ə.Kərimliyə, necə deyərlər, tərs sillə "vurub".

“Məgər bilmirlər ki, Bəhram və “Parni iz Baku” komandasının üzvləri Heydər Əliyev kursunun əsgərləri olub və olacaqlar!?”

T.İmanov AXCP sədrini ağilsız adlandırıb ve bildirib ki, nəninki o, eləcə də, yanındakılardan eyni vəziyyətdədirlər. "Birinci sinif şagirdi bunlardan ağıllıdır"-deyə qeyd edən bədii rəhbərə görə, B.Bağırzadənin yumoristik çıxışını "mitinqə çağırış" kimi qiymətləndirmək səviyyəsizlidir: "Məgər bilmirlər ki, Bəhram və "Parni iz Baku" komandasının üzvləri Heydər Əliyev kursunun əsgərləri olub və olacaqlar?! Bunlar məgər bilmirlər ki, "Parni iz Baku" komandası öz seçimini hələ 1993-cü ilde edib? 1998-ci ildə də biz Rusiya ulduzları ilə birlikdə Heydər Əliyeva dəstək konser-



diger partiyaları və onların rehbərliyini aşağılamaqdır. Yeni burada başqalarını aşağılamaq yolu ilə özünün üstün mövqedə göstərmək başlıca məqsəddir. Bubaxımdan, Ə.Kerimli ittihamı və qınaqə laviyidir.

- Sizce, AXCP ilə Müsavat arasında bölüşə bilmədikləri maraqlar nədən ibarətdir?

- Bildiyiniz kimi, gələn il Azərbaycanda prezident seçimləri keçiriləcək. Azərbaycanın bu günü qədər əldə etdiyi uğurlara kölgə salmaq istəyən maraqlı xarici qüvvələr var. Həmin xarici qüvvələr öz isteklərinə nail olmaq üçün ölkədə real hesab etdikləri müxalifet düşərgəsini təmsil edən qüvvələri maliyyələşdirməyə can atırlar. Maliyyəni kimə və hansı siyasi qüvvəyə yöneltmək lazımdır? Təbii ki, ələbaxanlara və sifarişləri yerine yetirənlərə. Müsavat və AXCP rəhbərliyi xarici maraqlı qüvvələrin mənafeyinə uyğun tərzdə fəaliyyət göstərirələr. Baxmayaraq ki, bu iki partiya arasında öne çıxməq uğrunda mübarizə gedir. Sübut etmek istəyirlər ki, kim müxalifet düşərgəsinində daha güclü müxalif qüvvədir. Hər kəs də bilir ki, xaricdə Azərbaycanda, əsasən, iki müxalif qüvvəyə üstünlük verilir - bu partiyalar da AXCP və Müsavatdır. İndiki məqamda hər ikisi kifayət qədər zəifləyib. Bu isə, ona getirib çıxarıır ki, xarici qüvvələr hər iki partiyani maliyyələşdirmək istəməyəcəklər. Çünkü hər ikisini maliyyələşdirmək üçün bunlar arasında barişqliq yaratmaq lazımdır. İndiki rəhbərlik şəraitində Müsavatla AXCP-nin bir yerde olması imkan xaricində

GÜL YANAR

“KVN”çı AXCP sədri Əli Kərimlinin “kitabını” bağladı

Üstəlik, bonus olaraq, sillə də “vurdu”



tində iştirak edirlik. Biz 2003-cü ildə İlaham Əliyevi dəstəkləmişik. O vaxtdan da bütün konsertlərimizdə ölkə başçısını dəstəkləmişik, dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik. Bunlar bunu bilmirlər? Bilmirlərsə, sosial şəbəkələrdə, "YouTube", ümumiyyətlə, internetə girib baxsınlar, məlumat toplasınlar, görsünlər. O ki qaldı tənqidə, bu, ömür boyu olub. Biz həmişə cəmiyyətdə baş verən nöqsanları, mənfi cəhətləri tənqid etmişik, edirik və edəcəyik. Bu, bizim komandanın əslübdür. Birbaşa Heydər Əliyevin qarşısında saxımız olub, o da bunu dəstəkləyib”.

“Bizdən çox camaatı özlərinə güldürürlər, mitinqlərə 600-700 adam qalır”

Yeri gəlmışkən, T.İmanov Ə.Kərimlinin etrafında intellektli adamların olmadığını da bildirib. "Ətrafunuzda intellektli qancları-

Bundan adam çıxmayacaq...

Inşanın başına nə bəla, müsibət və fəlakət gəlirsə, eksər hallarda, dilinə yiyəlik edə bilməməsindən gəlir. Yəni insan olan kəsin ağlına deyil, ağızına gələni danışması sonda ciddi söz-söhbətə, bəzən isə facilərə gətirib çıxarır. Ona görə də, olinin bəlasından sixma-boğmaya, bəzən isə silistə məruz qalan məxluqat qəməgin notları öz-özən “dilim-dilim olasan, a dilim” deməkdən başqa carası qalmır.

Faqət, bir məsələ var ki, dedi-qodu və qeybət məişət zəminində olsa, onun üstündən bəlkə də keçimək olar. Demək olar ki, "İhürrər, karvan keçər". Amma dedi-qodu, atmacalar, məsuliyyətsiz ifadələr və açıqlamlar milli dəyərlərə, tarixi şəxsiyyətlərə və böyük mütefəkkirlərə qarşı olanda, bu, ciddi narahatlıq yaradır. Xüsusilə də, yetişməkdə olan gənc nəslin kumirinə və idealına çevrilən tarixi şəxsiyyətlər haqqında nəsə saxtalaşdırılmış fikirlər söyləmək düşmən dəyişməninə su tökmək və düşmənlə eyni maraqları bölüşmək deməkdir. Belə nanəcib dedi-qodu müəlliflərinin sayı az olsa da, hər hal də var. Var və hər fürsətdə, cörəyini yeyib, suyunu içdiyi, qoynunda böyüyüb boy'a - başa çatdığı vətənинə, mənsub olduğu xalqınə qarşı çıxır, tarixi şəxsiyyətləri haqqında ağız-göycəkliliklə edir, ağına-bozuna baxmadan, hədyanlar danışır. Bir qədər əvvəl Kamran Əsədov adlı adını "tarixçi" qoyan min illik dövlətçilik ənənələri olan Şirvanşahlar dövləti haqqında hədyanlar danışdı, sonra məlumat oldu ki, bu məxluqun çəşması heç də birinci hal deyi, tarix dərsliyində də, o, əzəli Azerbaycan torpaqlarını "böyük Ermenistan" kimi təqdim edib. Buna görə, mükafatı və "malades alqışı"nın hansı səviyyədə olduğunu demek çətin olsa da, bildiyim odur ki K. Əsədov heç də tək deyi. Onun kimi düşünən, yazan, açıqlamalarla çıxış edən dostları da var. Məsələ üçün ADP sədri Sərdar Cəlaloğlu. Bu zəfərin Azerbaycanın tarixi şəxsiyyətlərinə qarşı münasibəti heç də erməni tədqiqatçılarının

dan, şair ve yazarlarından fərqlənmir. ABŞ və Avropanın mərkəli qüvvələri də, öz maraqlarının təmin olunması üçün, ilk önce, o ərazilərdəki xalqın mədəniyyətini, adət - ənənəsini və tarixini tehrif etməyə daha çox çalışır. Bunun üçün milyonlar və milyardlar xərcləyirlər. Bu baxımdan, demək olar ki, S. Cəlaloğlunun Azərbaycanın tarixinə qarşı münasibəti sözügedən xarici dairelərin maraqları ilə də üst-üstə düşür. Bəlkə də S. Cəlaloğlu onların Azərbaycandakı nümayendəsidir. Oskar Uayldın gözəl bir kelamı var: "Gözellikdə pislik axtaranlar korlanmış insanlardır". S. Cəlaloğlu və onun kimilərin, qürür mənbəyimiz olan tariximizle bağlı kiminse və neyinsə xatirinə təhrifədici fikirlər səsləndirmələri, ittihamlara və qınaqlara layiqdir. Necə ki, cəmiyyət birmənəli mövqə ortaya qoyaraq, bu kimi şəxslərə qarşı öz etirazlarını bildirirlər. S. Cəlaloğlu bir qədər əvvəl müqəddəs islam dinimiz, daha sonralar isə Koroğlu, Həcər, Qaçaq Nəbi, nəhayət, bu günlər ölməz şairimiz Səməd Vurğun haqqında ağlına deyil, ağızına gələn hədyanlar danışır və metbuata açıqlamalar verib. Əslində, ixtisasca mal hekimi olan bu zatdan ciddi fikir gözləmeye də dəymez. Çünkü bu şəxs yeni həyata qədəm qoyduğu zaman gördüyü mal tövlesi və bir də çamadanındakı dava-dərman olub. Məsuliyyətsiz fikirlərin yayılması na görə, jurnalisti də qınamaq olar. Ən azı, ona görə ki, öz hərəkətlərinə və davranışlarına, eləcə də, danışığına sərhəd qoymaqda acizlik nümayiş etdiyən S. Cəlaloğlu ilə tariximizlə bağlı fikirləri bölüşmək, sualları cavablaşdırmaq ele S. Cəlaloğlunun dezinformasiya xatarkərli müsahibəsinə ortaq olmaq demekdir. S. Cəlaloğlu o şəxşdir ki, heç zaman özünün fikrini deməyib. Hər zaman kiminse sözlərini səsləndirib və fikirlərini deyib. Siyasetə isə təsadüfən gələnlərdəndir. Bir qədər İlyas İsmayılovun ətrafında firlandı, daha sonra Rəsul Quliyevin yanında peydə oldu. İndi də müstəqil fealiyyətə üstünlük verildiyi iddia edilir. Ancaq reallıqda onun müstəqil fealiyyət göstərmək gücünə və imkanına malik olmadığı faktdır. Əgər belə olmasa idi, yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın böyük dahi şəxsiyyətləri və qəhrəmanları haqqında ağızgöyçəklilik etməzdi. Xeyali olaraq ölməz şairimiz Səməd Vurğunun iibrətamız bir "nəsihəti" beynimde canlandı.

A Sərdar, eştidim bu dünyada sən,
Mənim ünvanıma söyüş söyürsen.
Sən misal, azanda adamın ağı,
Olanda gözleri yumulu, bağlı,
Misterlər öündə çevrilsə qula,
Əlbəttə, qalardı ağızı açıla.
Mənliyi qırılar, ya da sökürlər,
Ağzından ən iyircə sözler töküller.
Ola da bilməzsən birçə dırnağım,
Yəqin, bəbəyinə girib caynağım.
Havalı, içiboş, təbil adamsan,
Alçaqsan, xəbissən, zibil adamsan.
Çevirmə quşduğun ləyəni, tasi,
Yediyin serlərin qır-qırıntısı.
Məni xainlikdə qınadın, yəni
Sən özün xalis bir vətən xaini.
Xırıltılı səsin zili sönük bəm,
Sənin bu dünyada yerin cəhənnəm.
Misterin yedirdir sənə yal, kəpək,
Olmuşan əllərdə zəncircili köpək.
Mənali sözümdən tökülməkdə dürr,
Qısqurdlılmış tula, serime az hürəl.

Əminliklə demek olar ki, 1953-cü ilde Səməd Vurğun "Aygün" poemasını və "Şairin hüquqları" adlı məqaləsini dərc etdirdikdən sonra üzərine olan hücumlardan, təhdidlərdən, şantaj və böhtanlardan S.Cəlaloğlu xarakterli insanlar daha çox feallıq göstəriblər. Ona görə də, birmənali tərzdə, demək olar ki, S.Cəlaloğlu siyasetdə partiya sədrinin müavini, daha sonra həmsədrlərdən biri, sonradan isə özünü sədr elan etsə də, çətin ki, cəmiyyətimiz üçün yararlı vətəndaş olsun. Gözəl bir şairimizin dediyi kimi, "bundan adam çıxmavacaq".

Böysan BASILI OV

SİYASİ RAKURS

Radikallar müxalifətçilik uğrunda mübarizə aparırlar?

Ənənəvi düşərgədə baş verənlər növbəti faktları ortaya çıxarırlar

Dağıdıcı müxalifət düşərgəsin-dəki qarşidurmalar get-gedə daha açıq müstəviyə çıxmışla, orada cərəyan edən hadisələr həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, əslində, ənənəvi müxalifət partiyaları siyasi cəhdən zəif durumda olduğunu anlayırlar və hazırda "hakimiyətə gəlmək" adı altında müxalifətçilik edirlər. Daha doğrusu, müxalifətçi adını saxlamağa cəhd edirlər. Çünkü ictimai rəydə, əsaslı olaraq belə bir fikir formalaşıb ki, artıq ölkədə müxalifət deyilən amil qalmayıb.

Burada əsas günah isə, məhz müxalifət "liderləri"nin özlərindədir. Əsasən, AXCP və Müsavat partiyaları arasında zaman-zaman baş qaldıran və get-gedə daha şiddetli hal alan qarşidurmalar sözügedən konteksti əhatə etməkdədir. "Real müxalifətçi mənəm" prinsipi issa düşərgə "liderləri"nin məlum savaşları mənzərəsində daha bir faktı doğrudur - onlar özlərini xalqdan təcrid edirlər. Yəni xalq onlara, ümumiyyətlə, inanır. Burada isə, digər məsələlər var ki, onları araşdırıqla, biz görürük ki, Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı, Cəmil Həsənli, İlqar Məmmədov və s. "liderlər" müxalifətde qalmaq üçün heç də problemləri həll etmək, dialoqa getmək məqsədi daşımlılar, onların məqsədləri bu ad altında şəxsi dividendlərini artırmaq və siyasi biznes qurmaqdan ibarətdir. Misal üçün, mitinqlər keçirmək, seçkilər ərefəsində xarici anti-Azərbaycan xərəfli dairələrin sifarişlərini reallaşdırmaq, saxta sənedlər vasitəsilə "siyasi məhacir" statusları vermək, "siyasi məhbus", ya da "vicdan məhbusu" kimi saxta vasitələrle maliyyə imkanlarını artırmaq kimi hallar, məhz siyasi biznes məqsədinin tərkib hissələridir.

Əli Kərimlinin Isa Qəmbərə və s. müxalifət "liderlərinə" qarşı köhnə planları yenidən işe düşür

Belə bir məqamda bir-birlərinə mane oluqlarını anlayan "liderlər" opponentlərini uzaqlaşdırmaqdən ötrü, əsas olaraq, "hakimiyətə işləmək" suçlarını işe salırlar. Düzdür, artıq bu dırnaqarası mexanizm də onların istədikləri nəticələrini verməsə də, hələ ki, ondan maksimum yaranınmağa çalışırlar. Bu xüsusda, daha çox aktiv görünən isə, "Milli Şura"nın qeyri-rəsmi rəhbəri hesab edilən AXCP sədri Ə.Kərimlidir. Çünkü son zamanlar Ə.Kərimli ister Müsavat rəhbərliyini, isterse də digərlərini öz biznes zonasından kənarlaşdırmaqdən ötrü "Milli Şura" və AXCP-dən başqa müxalifətde heç bir real müxalifətçi siyasi təşkilatın olmadığını bir neçə dəfə qeyd edib. Belə bir gedisələ o, əsas rəqibini - Müsavatın sabiq başqanı, hazırda bir neçə partiyanı özündə birləşdirən "MSDM" adlı təşkilata rəhbərlik edən İ.Qəmbəri və hazırlı başqan A.Hacılini "vurmağa" çalışır. Son zamanlar hər iki cinahda başlayan söz atışmaları da bu reallığa sökməkdədir.

Yadigar Sadıqov Cəmil Həsənlinin Isa Qəmbərdən üstün tutulmasını qəbul etmədiklərini xatırladıb

Bir neçə gün önce, Müsavat başqanının



müavini Yadigar Sadıqov təmsil etdiyi partiyasının müxalifəti parçalamaqdə ittihad edilməsinə qarşı deyib ki, 2013-cü ildə baş verənlər, bilavasite vahid namizəd məsələsində yaranmış qarşidurmaların nəticəsidir. Çünkü prezident seçkiləri ərefəsində "Milli Şura"nın ilk namizədi Rüstəm İbrahimbəyovun ölkəyə dönməkdən imtina etməsi və onun ardında C.Həsənlinin bu posta təyinatı müsavatçıları qıcıqlandırıb. Ən azından, ona görə ki, İ.Qəmbər C.Həsənli dən daha rentabelli müxalifətçi kimi tanınırı.

Başqa tərəfdən, Müsavat partiyasının qurumu tərk etməsinin səbəblərindən digəri Ə.Kərimlinin söz sahibi olması, o cümlədən, "Milli Şura"nın Rusiyadan qaranlıq siyasi dairələri tərəfindən idarə edilməsi idi. Yeni ortada kifayət qədər əsaslar var idi ki, Müsavat partiyası başqan qarışq bütün üzvləri ilə qurum sıralarını tərk etsinlər.

2018-ci il seçkiləri yaxınlaşdırıqla, tərəflər arasında yaşanan gərginliklərin artacağını indidən proqnozlaşdırmaq mümkündür

Ancaq onların belə qərar vermələri AXCP sədri Ə.Kərimlinin əlinə, necə deyərlər, "kozır" vermiş oldu və o, bütün gücü ilə müsavatçıları hakimiyətə işləməkdə və xəyanətdə suçlamağa başladı. Bununla da, Ə.Kərimlinin siyasi biznesi üçün imkanlar açıldı və o, hazırda bu imkanlarından yaranmağa çalışır. Əbəs deyil ki, Müsavat rəhbərliyi dəyişildikdən sonra A.Hacılı bir neçə dəfə AXCP-yə barışq təklifi etse də, qarşı təref bu təklifləri redd etdi. Beləliklə, Ə.Kərimli "öz elim, öz başım" amilini seçərək, ona mane olanlardan qurtuldu.

Bu baxımdan, indiki zamanda Müsavat rəhbərliyinin yüksək-miting aksiyası keçirməsi, yaxud da piket etməsi məsəlesi gündəmə çıxandan sonra AXCP və "Milli Şura" var gücü ile müsavatçıların həmin qərarlarına badalaq gelməye çalışırlar. Çünkü qarşılara növbəti maneələr çıxmaga başlayır. Xüsusilə, 2018-ci il seçkiləri yaxınlaşdırıqla, tərəflər arasında yaşanan gərginliklərin artacağını indidən proqnozlaşdırmaq mümkündür.

Rövşən NURƏDDİNOĞLU

Azərbaycan və Ermənistan qoşunlarının temas xəttində növbəti monitoring keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 25-də Füzuli rayonunun Horadız kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının temas xəttində növbəti monitoringin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, monitoringi Azərbaycan tərəfdən şəxsi nümayəndənin səhərə köməkçiləri Gennadi Petrika, Mixail Oluar və Yüksek Səviyyəli Planlaşdırma Qurupunun nümayəndəsi Aleksandr Nepotkritix keçirəcəklər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitoringi şəxsi nümayəndə Anjey Kaspşik, onun səhərə köməkçiləri Oqnyen Yoviç, Martin Şuster və Yüksek Səviyyəli Planlaşdırma Qurupunun nümayəndəsi Patrik Farrelli aparacaqlar.

Növbəti dəfə "Milli Şura" deyi-lən qondarma qurum mitinq keçirmək xülyasındadır. Bir növbəti dəfə ənənə halına çevriləməyə başlayır. Sanki xarici maraqlı dairələrin layihəsi olan "şura"da ayda iki dəfə mitinq adıyla bir neçə adamı, daha doğrusu, öz yaxın ətrafında olanları işindən-güçündən ayırb "Məhsul" stadionuna toplamaqla, "qəhrəmanlıq" nümayiş etdirmək ki-mi bir adətkarlıq yaranıb. Bir neçə təlim-tərbiyyədən uzaq kükə uşağın yol kənarında hay-küy salmasına fi-ki verilmədiyi kimi, ictimaiyyət də bunların boş, mənasız və əsəssiz tolpanlılarına əhəmiyyət verir.

Amma deyəsən, "şura"nın səbəbsiz, sosial sıfırı olmadan ard-arda toplaşaraq, boşboğazlıq etməsinə bu qədər sebr nümayiş etdirən xalqdan heç həya etmək, utanmaq fikri yoxdur. Bu yerdə, "utanmasan, oynamaga



mövqeyində çıxış etmələri təeccüb doğurmur. Aksiyaların keçirilməsi "zərurətinin" birdən-birə bu qədər artmasının nədən qaynağlığı da bəlliidir. Əger "şura" demokratiya adı altında ayrılan vəsaitlərin "yuyulması" üçün dəridən-qabıqdan çıxırsa, müxtəlif xarici dairələr də Azərbaycanda siyasi xəsun yaradılması məqsədi güdür. Hazırda Azərbaycanın beynəlxalq aləmdə nüfuzu müzakirə mövzusu olduğu bir məqamda maddi maraqlar müqabilində daxili çaxnamalar yaratmaq, demokratik institutlara, beynəlxalq təşkilatlara dezinformasiyalar sizdirmək, ölkədə hüquq və azadlıqların pozulması kimi yalan, iftiradan ibarət məlumatlar ötürmək, həm də onu deməyə əsas verir ki, Ə.Kərimli və onun sədrlik etdiyi "şura"nın öz siyasi məqsədləri həm inşətənən qüvvə və təşkilatlarda satılmaqdan zərər qədər çəkinmirlər.

Mitinglər bütün hallarda uğursuzluğa məhkumdur

Növbəti mitinq Cəmil Həsənli üçün sonuncu ola bilər Əli Kərimli Cəmil Həsənli gedər-gəlməzə yola salmağa hazırlaşır

nə var ki?" aforizmi yerine düşür. Çünkü toplaşanların çox az sayıda olmasına görə hər dəfə vaxtından gec başlayan və elə yenice başladığı andan insanların toplaşdıqları məkanı tərk etmələri ilə müşayiət olunan mitinq oyunu az qala həftədə bir dəfə oynamaya üz gərək. Hər dəfə də heç bir müdaxilə olmadan yığışdıqları məkanın tribunasından sərbəst toplaşmaq hüquqlarının pozulmasını iddia etmələri isə, "üz" dediyimiz utanmazlığın son həddidir.

Əli Kərimli müxalifətin üz qarasına çevrilib

Maraqlı burasıdır ki, lap elə ən yaxın qohumları olsa da, mitinqə toplaşan insanlar yalan və iftiralarla dolu bu əsəssiz pafoslu çıxışları dinləməkdən usanmadılar? Yaxud mitinqə toplaşanların "şura"ya yaxın etraf olduğu səbəbdən, səbir nümayiş etdirmələrinə rağmen, "şura" sədri və onun ətrafindakılar mitinq oyunu oynamaqla siyasi dividend naminə insanlardan istifadə etməkdən heç utanmadılar? Demokratik institutlar kimi bildiyimiz, lakin yekunda Soros kimi, Smit kimi ermənipərestlərin təmsil olunduğu beynəlxalq qurumların iştäşəşlər yaratmaq üçün, Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaq üçün ayırdığı maliyyə vəsaitlərini mənimsəmək üçün hələ nə qədər insanın hissi ilə oynamağı düşünür, Əli Kərimli?

Gündeliyinin qayəsini erməni lobbisinin və Soros Fondunun qaldırıldığı məsələlər təşkil edən "Milli Şura"nın hesabına köçürülen pulları mənimsəməyə köklənmiş fəaliyyətləri və bu baxımdan, yalnız anti-Azərbaycan

Doğrudur, rəsmi dövlət orqanlarının məlumatına görə, hər dəfə 1000 nəfər qədər insanın toplaşduğu mitinq cəmiyyətdə ciddi bir rezonans doğura bilməz və bu tədbiri elə də ciddi siyasi hadisə hesab etmək mümkün deyil. Amma Azərbaycanın ən yaralı yeri olan Dağlıq Qarabağ kimi bir məsələnin müzakirəye çıxarıldığı bir məqamda beynəlxalq təşkilatların gözündə salmaq üçün ölkə daxilində siyasi keçirmək cəhdləri ciddi qınaq obyektidir. "Milli Şura" kimi özlərinə təqdim edən milli maraqlardan çıxış etməli, ən azından vətəndaşlıq mövqeyi sərgiləməli olduqları təqdirdə, bütün milli maraqlara hörmətsizlik nümayiş etdirirlərsə, bu "şura"nın adından belə milli sözü silinməlidir. Milli və xalq kimi sözlərdən istifadə edərək, özünüküleşdirməyə cəhd etmələri isə, 10 milyona yaxın əhalisi olan ölkədə öz yaxın ətraflarından ibarət 1000 nəfər aksiya iştirakçısına "xalq" deyə etdikləri müraciət qədər gülündür.

İctimai dəstəyə malik olmayan dağdıcı qrup üzvləri aksiyalarda ən ağlışımaz və əsəssiz ittihamlar səsləndirilsə də, onların heç birine "gözün üstündə qəşən var" deyən olmur, amma hüquqlarının pozulmasını iddia edirlər. Polis əməkdaşları təhlükəsizliyin təminatı kimi daim öz vəzifəsini layiqincə yerinə yetirdikləri üçün rahat şəkildə müdaxiləsiz aksiya keçirirlerse də, sonda polisin fealiyyətindən narazılıqlarını ifade edirlər. Qarışılıqlı sui-istifadə etməyə can atənlardan vətəndaşları mühafizə etmək üçün polis əməkdaşlarının, asayışın təminatı istiqamətində gördükleri tədbirləri təzyiq kimi qiymətləndirməkləri azmış kimi, 28 oktyabr mitinqində polis qarşidurmalar, təşkil olunacağı iddiası ilə də çıxış edirlər. Bu isə, özlərindən, hüquq normalarının ciddi şəkildə pozulması deməkdir və Azərbaycan respublikasının qanunvericilik aktında müvafiq maddələrlə tənzimlənir. Yenə də, əvvəlki aksiyalarda olduğu kimi, bu mitinqdə də çox az sayda insanın iştirak edəcəyi və səsləndirilən fikirlərin isə populist və ya milli maraqlarımıza zidd olacağını əminlikle demək olar və xarici dairələrin maraqlarını ifade edən və sabitliyi pozmağa hesablanmış bu cür mitinqlər bütün hallarda uğursuzluğa məhkumdur.

Inam HACIYEV

XX əsrin ikinci yarısından sonuna dək Azərbaycan Sovet elminin problemləri və uğurları

Totitar kommunist rejimi elmdən də ideoloji məqsədləri üçün istifadə edir-di:

- * Sovet dövlətinin iqtisadi potensialını möhkəmləndirmək;
- * hərbi qüdrətini artırmaq;
- * dünya arenasında nüfuz qazanmaq üçün ölkədə elmi dünyagörüşünü inkişaf etdirmək lazımdır.

XX əsrin ikinci yarısında, bu məqsədle bütün milli respublikalar da olduğu kimi, Azərbaycanda da elmin inkişafı üçün geniş şərait yaradıldı. Tədqiqatçı Tahir Qaffarov bu dövrdə Azərbaycanda elmin inkişafı haqqında yazır: "Mühərabədən sonra Azərbaycan SSR-də 66 elmi müəssisə, 1200 elmi işçi, 150 elmlər doktoru, professor, 380 elmlər namizədi və dosent vardi. Elmi potensialı səfərbər etmək üçün SSRİ XKS-nin 1945-ci il 23 yanvar tarixli qərarı ilə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı əsasında Azərbaycan SSR-də Elmlər Akademiyası təşkil olunmuşdu. Buraya respublikanın görkəmli elm xadimləri, ziyanlılar - Üzeyir Hacıbəyov, Səmed Vurğun, Miresədulla Mirqasimov, Yusif Məmmədəliyev, Müstafa Topçubaşov, Heydər Hüseynov, Mireli Qaşqay, Mirzə İbrahimov və başqaları - cəmi 16 nəfər həqiqi üzv - akademik seçildilər. Respublika akademiyasının ilk prezidenti akademik Miresədulla Mirqasimov oldu. Sonralar bus elm ocağına görkəmli alımlar Yusif Məmmədəliyev (1947-50 və 1958-61-ci illərdə), Musa Əliyev (1950-58-ci illərdə), Zahid Xəlilov (1962-67-ci illərdə), Rüstəm İsmayılov (1967-70-ci illərdə), Həsən Abdullayev (1970-83-cü illərdə), Eldar Salayev (1983-97-ci illərdə) rəhbərlik etdilər.

1990-ci ilde respublikada artıq 125 elmi idarə, 23 min nəfərdən çox elmi işçi, o cümlədən, 10 mindən çox elmlər doktoru, elmlər namizədi, professor və dosent vardi. Moskva və Leningradın elm mərkəzlərində yüzlərlə alim hazırlanmışdı. Onlar respublikada yüksək ixtisaslı elmi kadrlar yetişdirilmesində mühüm rol oynadılar. SSRİ Ali Attestasiya Komissiyasının Azərbaycanın elmi idarələrində və ali məktəblərində naməzəldik və doktorluq dissertasiyalarının müdafiəsi təşkil etmək üçün onlarla ixtisaslaşdırılmış elmi şuralar fəaliyyət göstərirdi. Hər il orta hesabla 350-400 nəfərdən çox gənc elmi tədqiqatlara cəlb edilirdi.

Respublikanın təbii sərvətlərinin, xalqın mənəvi qüvvəsinin imperiyanın məqsədlərini həyata keçirməye səfərbər edilməsində vacib olan fundamental və tətbiqi elm sahələrinin inkişafına imkanlar yaradıldı. Elm birtərəfli və mərkəzi məraqlandıran sahələr üzrə inkişaf edirdi. 70-ci illərin ortalarından doktorluq və naməzəldik dissertasiyalarının rus dilində yazılması tələb olundu və bu, Azərbaycan elmi dilinin inkişafını xeyli ləngitdi.

Mühərabədən sonrakı illərdə respublikada elmi-tədqiqat müəssisələri şəbəkəsi daha da genişləndi. 1946-ci ilde təkcə akademiyada 16, 1990-ci ilde isə 20 elmi-tədqiqat institutu, onlarla elmi idarə və mər-

kəz fəaliyyət göstərirdi. Konstruktur büroları və təcrübə-istehsal təsərrüfatları olan 6 elmi-istehsalat kompleksi formalaşmışdı. Neft sənayesi, kənd təsərrüfatı, tikinti, sehiyyə və başqa sahələr üzrə nazirlik və baş idarələrin iri elmi-tədqiqat müəssisələri vardı. 1946-ci ilde təşkil olunmuş Elmi-Tədqiqat Oftalmologiya İnstitutu SSRİ-də sanballı elm ocaqlarından biri kimi tanınırdı.

Akademianın Şamaxı Astrofiziqa Rəsədxanası (1960-ci ilde yaradılıb) SSRİ-nin ən böyük astronomik mərkəzlərindən biri idi. 1975-ci ildən "Xəzər" Elm Mərkəzində respublikanın təbii ehtiyatlarının kosmik tədqiqi aparılırdı. 1978-ci ildə Bakıda Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyi fəaliyyətə başladı. O, Bakı "Neft Akademiyası" adlanırdı. Neft geologiyasının əsası Azərbaycanda qoyulmuşdu. Faydalı yataqların aşkar edilməsi və istismar olunmasının mühüm elmi-texniki problemləri öyrənilmişdi. Azərbaycanda 300-dən çox neft, qaz, faydalı qazıntı, tikinti materialları yataqları, çoxlu mineral su mənbələri aşkar edilmişdi. Bu sahədə görkəmli alımlar Mireli Qaşqay, Şəfaət Mehdiyev və başqları mühüm rol oynamışdılar. Xəzər dənizinin Azərbaycana sektorunda 120-dək perspektivli yataq tapılmışdı. Respublikanın bütün ərazisinin geoloji şəkli çıxarılmış, 7 cildlik "Azərbaycan SSR-nin geologiyası" adlı fundamental əsər yaradılmışdı. Geoloji, geotektonik, dərinlik yataqları, coğrafi və başqa xəritələr, atlaslar, o cümlədən, "Azərbaycan SSR atlası" tertib edilmişdi. Azərbaycan geofizikləri Xəzər dənizinin İrana maxsus şelfində qonşu dövlətin xahişinə əsasən, 44 perspektivli neftli-qazlı struktur aşkar etmişdilər.

1958-ci ilde Türyançay, 1965-ci ildə Göygöl, 1968-ci ildə Pirqulu, 1969-cu ildə Qırkan və Şirvan, 1974-cü ildə Basutçay, 1978-ci ildə Ağgöl, Qarayazı, 1981-ci ildə İsmayıllı, 1987-ci ildə İlisu qoruqları yaradıldı. Azərbaycanın "Qırızı kitabı" hazırlanırdı və çap edildi. Akademik İman Mustafayev "Sevinc", "Zoğal buğda", "Qızıl buğda", akademik Cəlal Əliyev "Şiraslan", "Mirbəşir-50", "Tərtər", "Vüqar", "Əlince" və b. məhsuldar taxiil növləri, akademik Firuz Məlikov məşhur "Azərbaycan dağ merenosu" qoyun cinsi yetişdirmişdilər. Onlarla yeni, məhsuldar pambıq, barama, çay, zeytin, üzüm və digər meyvə-tərəvəz növləri yaradılmışdı.

Görkəmli alımlar Xudu Məmmədovun kristalloqrafiyanın, Zahid Xəlilovun, Fərəməz Məqsudovun riyaziyyatın, Tofiq İsmayılovun kosmik cihazqayırmanın, Həsən Abdullayevin, Çingiz Cuvarlının fizikanın, Ümnise Musabəyovanın, Sona Vəlihanlının, Zərifə Əliyevanın oftalmologyanın, Miresədulla Mirqasimovun, Mirməmməd Cavadzadənin urologyanın, Həsən Əliyevin torpaqşunaslığın, Cəlal Əliyevin bitki fiziologiyasının inkişafında, Valide Tutayukun Qafqaz florasının öyrənilməsində böyük xidmətləri olmuşdur.

Akademik Budaq Budaqovanın Büyük Qafqazın dağ sistemine həsr etdiyi əsərləri Azərbaycanda geomorfologiya elminin əsasının qoyulması üçün elverişli zəmin yaratdı.

Sovet İttifaqında neft-kimya elminin əsasını qoyanlardan biri akademik Yusif Məmmədəliyev və onun yaradıldığı elmi məktəbin nümayəndəleri aviasiya benzini komponentlərinin hazırlanması və yüksək qatılıqla malik birləşmələrin sintezi üçün səmərəli metodlar işləmişdilər. Yusif Məmmədəliyevin, xüsusi, alkilşmə sahəsində fundamental tədqiqatları ona dünya şöhrəti gətirmişdi, onu "Alkilletşmenin kralı" adlandırdılar.

Azərbaycanın neft kimyaçıları ölkədə ilk dəfə "qaynar layda" baş verən prosesləri öyrənmiş onlara əsaslanan texnologiyalar üzrə işləyən qurğular hazırlamışdır. Neftçi-

xarma texnologiyası, yeraltı hidrodiynamika sahəsində görkəmli alım, akademik Azad Mirzəcanzadənin və onun yaradıldığı elmi məktəbin nailiyətləri böyük idi.

Azərbaycan astronomlarının elmi işləri bütün dünyada tanınırdı. Beynəlxalq Astronomiya İttifaqının qərarı ilə görkəmli astronom Nadir İbrahimovun şərəfinə Mars planeti kraterlərində birinə "İbrahimov krateri", üç astroide "Azərbaycan", "Nizami Gəncəvi" və "ŞAR" (Şamaxı Astrofiziqa Rəsədxanası) adı verilmişdi.

Riyaziyyat və mexanika sahəsində tanınmış elmi məktəbler yaradılmışdı. Fiziklər yeni yarımkənciri materiallar, çoxtəbəqəli quruluşlar almış, şüalanma qəbuləciliyi, elektrik və optik yaddaşlı aşırici qurğular yaratmışdilar.

Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində, SSRİ-də ilk dəfə olaraq, ətraf mühitə operativ nəzarət edən peykaltı nəzarət-ölçü sistemləri yaradılmışdı.

Bioloqlar 8 cildlik "Azərbaycan florası", 4 cildlik "Azərbaycan mikroflorası", "Azərbaycanın heyvanat aləmi", "Azərbaycan SSR-nin torpaqları" adlı deyərlə əsərlər çap etdirmişdilər.

1958-ci ilde Türyançay, 1965-ci ildə Göygöl, 1968-ci ildə Pirqulu, 1969-cu ildə Qırkan və Şirvan, 1974-cü ildə Basutçay, 1978-ci ildə Ağgöl, Qarayazı, 1981-ci ildə İsmayıllı, 1987-ci ildə İlisu qoruqları yaradıldı. Azərbaycanın "Qırızı kitabı" hazırlanırdı və çap edildi. Akademik İman Mustafayev "Sevinc", "Zoğal buğda", "Qızıl buğda", akademik Cəlal Əliyev "Şiraslan", "Mirbəşir-50", "Tərtər", "Vüqar", "Əlince" və b. məhsuldar taxiil növləri, akademik Firuz Məlikov məşhur "Azərbaycan dağ merenosu" qoyun cinsi yetişdirmişdilər. Onlarla yeni, məhsuldar pambıq, barama, çay, zeytin, üzüm və digər meyvə-tərəvəz növləri yaradılmışdı.

Görkəmli alımlar Xudu Məmmədovun kristalloqrafiyanın, Zahid Xəlilovun, Fərəməz Məqsudovun riyaziyyatın, Tofiq İsmayılovun kosmik cihazqayırmanın, Həsən Abdullayevin, Çingiz Cuvarlının fizikanın, Ümnise Musabəyovanın, Sona Vəlihanlının, Zərifə Əliyevanın oftalmologyanın, Miresədulla Mirqasimovun, Mirməmməd Cavadzadənin urologyanın, Həsən Əliyevin torpaqşunaslığın, Cəlal Əliyevin bitki fiziologiyasının inkişafında, Valide Tutayukun Qafqaz florasının öyrənilməsində böyük xidmətləri olmuşdur.

Respublikada Əliş Ləmbərənski, Bəxtiyar Məmmədov, Neftci Qurban kimi onlarla peşəkar və yüksək təşkilatlıq qabiliyyəti olan mühəndisler vardi.

Humanitar elmlər sahəsində də mühüm nailiyətlər əldə edilmişdi. Üzeyir Hacıbəyovun "Azərbaycan xalq musiqisinin əsasları", Heydər Hüseynovun "XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixinən", Feyzulla Qasimzadənin "XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin öcherkləri", Əbdülzələl Dəmiçizadənin "Kitabi-Dədə Qorqud das-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fondu*nun maliyyə
dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği" istiqaməti çərçivəsində hazırlanıb

tanının dili", Həmid Araslıının XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi, "Nəsimi" əsərləri, İsmayıllı Hüseynovun, Əlövət Quliyevin, Əbdülkərim Əlizadənin, Ziya Bünyadovun, Cəmil Quliyevin, Tofiq Köçərlinin, İqrar Əliyevin, Sara Aşurbəylinin, Teymur Bünyadovun, Qaraş Mədetovun, Mahmud İsmayılovun, Dilərə Seyidzadənin, Yaqub Mahmudovun, Oqtay Əfendiyevin və b. Azərbaycan tarixinə, Məmmədəğa Şirəliyevin, Zerife Budaqovanın, Əlövət Abdullayevin, Yusif Seyidovun Azərbaycan dilinə, Məmməd Arifin, Cəfər Xəndanın, Əziz Şərifin, Kamal Talıbzadənin, Mir Cəlalın, Həmid Araslınin, Məmməd Cəfərin, Abbas Zamanovun, Mirzə İbrahimovun, Yashar Qarayevin, Bəkir Nəbiyevin, Məmmədhüseyin Təhmasibin, Azade Rüstəmovanın və b. Azərbaycan ədəbiyyatına dair, Firdun Kocərlinin, Aslan Aslanovun, Fuad Qasimzadənin, Məqsəd Səttarovun fəlsəfəye dair tədqiqat işləri xalqın mənəvi sərvətlərinə çevrilmişdi. Azərbaycanda pedaqogika elminin inkişafında və xalq maarifinin teşkilində görkəmli alım, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Mehdi Mehdiyev böyük rol oynamışdı. O, YUNESKO xətti ilə inkişaf etməkdə olan ölkələrdə təhsilin inkişafı planının hazırlanmasında fəal iştirak etmişdi. Azərbaycan pedaqoji fikrinin tanınmış nümayənlərləndən biri Rasim Əsədov 80-ci illərdə respublikada ilk qeyri-formal təhsil sisteminin əsasını qoymuşdu. Azərbaycanda psixologiya elminin inkişafında Ağabəy Sultanovun, Əbdülzələl Dəmiçizadənin və b. böyük xidmətləri vardi.

Qobustan qayaüstü təsvirlərinin (arxeoloq İsaq Cəfərzadə), Mingeçevir arxeoloji ekspedisiyası tərəfindən (arxeoloq S.Qaziyevin rəhbərliyi ilə) zəngin materialların, Azix mağarasında 350-400 min il bundan əvvəl yaşmış qədim insan qalıqlarının (arxeoloq Məmmədəli Hüseynov), orta əsr Şabran şəhərinin (arxeoloq Rəşid Göyüşov), "Qəbələ", "Kültəpə", "Örənqala", "Üzerliktəpə", "Tağlar", "Damcılı" və başqa abidələrin aşkar ve tədqiq edilməsi tarix elmine görkəmli töhfələr olmuşdu.

Totalitar Sovet rejimi elmlərin öyrənilməsini dar ideoloji çərçivəyə salırdı:

- * Azərbaycan tarixi və mədəniyyəti birtərəfli öyrənilir;
- * Elmdə saxtakarlıq, qeyri-objektivlik hökm sürürdü;
- * Tarixi həqiqətlər ört-basdır edildi;
- * Elmə milli gelirin 1%-i ayrıldı,
- * Azərbaycan alımlarının bəyənəlxalq əlaqələri yox dərcəsində idi.

**Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**

Səudiyyə Ərəbistanında dünyyanın ən innovativ şəhəri salınacaq

Səudiyyə Ərəbistanda gələcəyin Neom adlı innovativ və ticarət şəhəri salınacaq. AZERTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu krallığın varis şahzadəsi Məhəmməd bin Salman Əl Saud elan edib. "Səudiyyə Ərəbistanı strateji inkişaf çərçivəsində 2030-cu ilə qədər Neom adlı yeni nəsil global şəhər, sivilizasiyaların kəsişməsinin global mərkəzi olacaq innovativ qovşaq tükəcək", - deyə yeni layihənin təqdimatında bildirilir. Bu layihə Ər-Riyadda keçirilən "Future investment initiative" forumunda təqdim olunub.

Sahisi 26 min kvadratkilometr olacaq gələcək nəsilin şəhəri üçün yer ölkənin şimalında seçilib. Memarların planına əsasən, Neom ərəb ölkələrini, Afrikani, Asiyani, Avropanı və Amerikanı iqtisadi cəhətdən birləşdirəcək. Yeni layihənin sərmayecilərə 500 milyard dollardan çox gelir getirəcəyi gözlənilir.

Təbrik edirik!

Balaca Aylını 3 yaşından tamam olması münasibəti ilə nənələri Həyat, Hüsnüyyə, Səlubə, babaları Hacıbaba, Elçin, xalaları və bibiləri, dayısı Hacıbaba, atası Nurlan, anası Gülcin ürəkdən təbrik edir, ona uzun ömr, xoşbəxt və səadət dolu həyat arzulayırlar.

Aylın, Həyat, Hüsnüyyə,
Səlubə nənə
Təbrik ünvanlayır
Ürəkdən sənə.

Hacıbaba adlı
Baban və dayın
Deyirler xoş keçsin
İllərin, ayın.

Böyüyüb uca tut
Eli-obanı.
Bir də ürəkdən sev
Elçin babanı.

Səni çox istəyən
Xala-bibilər.
Öpüb oxşayırlar
Səni hər səhər.



Təbrik edirik!

Arazi doğum günü münasibətə atası, anası, qohumları ürəkdən təbrik edir, ona can sağlığı və uzun ömr arzulayırlar.

Tanrımlım verdiyi ən şirin paysan,
Qaranlıq gecəmə ulduzsan, aysan.
Görən dəcəllikdə sən kimə taysan?
Ad günün mübarək, Arazım mənim.

Mayası sevgidən yoğrulmuş barsan,
Ay mənim sevincim, nə yaxşı varsan.
Nənənin ilkisən, nə xoş nübarsan,
Ad günün mübarək, Arazım mənim.

Bilmirəm, noğulsan, şəkersən, balsan?
Sən bir möcüzəsen, sanki nağılsan.
Könlümü qoparıb məndən almışan,
Ad günün mübarək, Arazım mənim.

Arzumdur bəxtəvər böyüyəsən sən,
Atanla, ananla öyünesən sən.
Ürəyimdə hər an döyüñənsən sən,
Ad günün mübarək, Arazım mənim.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

**Səhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62**

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müellifin
mövqeyi üst-üstə düşməyə biler.

**Qəzet "Səs" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.**

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son sahifə

25 oktyabr

Londonda FİFA-nın ilin ən yaxşalarını mükafatlandırma mərasimi keçirilib

Londonda FİFA-nın ilin ən yaxşalarını mükafatlandırma mərasimi keçirilib. AZERTAC xəbər verir ki, ən yaxşı azarkeş mükafatına "Seltik" futbol klubu, ən yaxşı baş məşqçi mükafatına kişiler üzrə Zinəddin Zidən, qadınlar üzrə Viqeşman, ən yaxşı qapıcı mükafatına Canluçi Buffon layiq görürlər. Ən yaxşı kişi oyuncu mükafatına Real Madrid futbol klubunun oyuncusu Kristianu Ronaldo sahib olub. Bundan başqa, ən yaxşı qadın oyuncu mükafatına Lieke Martens, ədalətli oyuncu mükafatına Fransis Kone, ən yaxşı qol mükafatına isə Olivye Jiru layiq görürlər. 2017-ci ilin ən yaxşı onbirliyində ("Dream Team") isə Buffon, Alves, Bonucci, Ramos, Marselo, Modrić, Kroos, İniesta, Neymar, Messi və Ronaldo yer alıblar.



5 il əvvəl aldığı qırmızı vərəqəyə görə oynamayacaq



"Valensiya"nın futbolçusu Xoffre Kondoqbıa İspaniya kubokunda "Saraqosa" ilə oyunları buraxacaq. Qol.az-in xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, səbəb 24 yaşlı yarımmüdafieçinin 5 il əvvəl aldığı qırmızı vərəqədir. Məsələ burasındadır ki, fransızlı oyuncu "Sevilya"nın şərefini qoruduğu vaxt 2013-cü il fevralın 27-i Kral kubokunda keçirilən "Atletiko"ya qarşı matçda qırmızı vərəqə alıb. Buna görə o, iki oyundan cəzalandırılıb. Həmin mövsümün sonu X.Kondoqbıa "Monako"ya transfer olunub. Burada o, 2 mövsüm oynadıqdan sonra "İnter"ə keçib. X.Kondoqbıa bu mövsüm "Valensiya"ya qayıdır. İspaniya Futbol Federasiyası onun cəzasının Fransa və İtaliya Futbol Federasiyasına bildirmədiyi üçün oyuncunun cəzası qüvvədə qalıb. Buna görə də X.Kondoqbıa "Saraqosa" ilə hər iki görüşü buraxacaq.



"Atletiko Madrid" klubu Qabi ilə müqaviləni yeniləyəcək

"Atletiko Madrid" futbol klubu kapitanı Qabi ilə yeni müqavilə imzalamağa hazırlanır. AZERTAC xəbər verir ki, İspaniyalı yarımmüdafieçi ilə müqavilənin müddətinin 2019-cu ilin iyununadək uzadılması barədə razılıq eldə olunub. Qabının bu həftə Madrid klubu ilə yeni müqaviləyə imza atacağı gözlənilir. Otuz dörd yaşlı oyuncunu komandada saxlamağın əsas təşəbbüskarı baş məşqçi Dieqo Simeonədir. Qeyd edək ki, Qabi cari mövsüm La Liqada 8 matçda meydana çıxbı.



"Arsenal" və "Məncəster Yunayted" Marko Roys ilə maraqlanırlar

Futbol üzrə Almaniya millisinin və "Borussia Dortmund" klubunun yarımmüdafieçisi Marko Roys yay transfer pəncərəsində klubunu dəyişə bilər. AZERTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İngilterənin "Arsenal" və "Məncəster Yunayted" klubları yarımmüdafieçini heyətlərinə qatmağa cəhd edirlər. Hər iki klub 28 yaşlı futbolçunun zədəsinin bərpasından sonra onuna danışqlar aparmağa hazırlaşır. Roys isə klubu ilə müqaviləsi bitdikdən sonra ayrılmak istədiyi bildirib. "Borussia Dortmund" klubu ilə müqaviləsinin müddəti 2019-cu ilin yayında başa çatan futbolçu zədə üzündən bu mövsüm oynaya bilməyib.



"Bavariya"da yeni kapitan

"Bavariya"nın futbolçusu Aryen Robben qarşısındaki 3 oyunda komandanın əsas kapitanı olacaq. Qol.az-in Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Münen klubunun baş məşqçisi Yupp Haynkes məlumat verib. O deyib ki, komandanın kapitanı Tomas Müller üç həftə yaşıl meydانlardan uzaq qalacağı üçün bu müddət ərzində onun vəzifəsini A.Robben yerinə yetirəcək. Qeyd edək ki, T.Müller bundesliqanın 9-cu turunda "Hamburg"a qarşı görüşdə zədələnib.

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə biler.

**Qəzet "Səs" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.**